



Mukəddəs Kitab

Injil 11-ķisim

«Filippiliklər oğlu»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Injil 11-ķisim

«Filippiliklароја»

(Rosul Pawlus Filippi xəhīridiki jamaətkə yazojan salam məktup)

Kirix sez

Rosul Pawlusning bu heti Rimdiki zindanda yazojan bəx parqə hetining biridur. Uning xu yərdə yetixinining səwəbi u yətküzgən hux həwər üstidin Yəhədiylar təripidin kətürülgən xikayətlər tüpəylidin idi; u tehi sot əlini qoymış, qünki Rimdiki əməldarlardın həqkim bu xikayətlərni enikrak qüxinəlməydi. Bu tolimu adalətsiz, əlwəttə; ərzlər enik bolmisa, kim birsini səwəbsiz zindanoja taxliyalisun? («Ros.» 23:25-27ni, bolupmu 27ni kərüng).

Filippi xəhīridiki jamaət Pawlusning türmida yatkanlığını anglap, ezliri tolimu hajətmən bolsimu, uningoja iqtisadiy yardım əwətkən. Bu kışka hətning addiy bir məksiti bolsa, ularqa rəhmət eytixtin ibarət idi. Filippidiki jamaət Pawlusning xu yərdə hux həwərni jakarlıxi bilən barlıkka kəltürülgən. Xu xələrdə jin qaplaxkan, palqlıq kılıdiojan dedək kiz bar idi. U hojayinləri üçün palqlıq yolda kəp pul tepip beriwatkanı. Rosullardin Pawlus wə Silas uningoja yolukup uning üçün dua kılıp jinni kooqlıwətti. Kiz azad boldı! Lekin hojayinləri «altun կոչուք»tin məhrum bolup pəylini buzup xəhər əməldarlarını Pawlus wə Silaska karxi կutratı. Ular əlini kələndirdi, dərriləndi andin zindanoja taxlinip kixənləndi. Huda mejizini yaritip zor bir yər təwrəx bilən ularni zindandin kütkəzdi («Ros.» 16:16-40). Xübhisizki, bu mejizə tüpəylidin nuroğun kixilər, jümlidin gundipay wə uning ailisidikilər Hudanıng yolioja kıldı.

Həzir Pawlusning Filippidin ayrılojinoja on yıldın artuk bolovanidi. Həttin kərənünup turiduki, Filippidiki jamaət sadıqlıq bilən Rəbgə əgixip hux həwərni pütün ətrapidikilərgə yatküzüxp kəlgən (2:15-16). Ular rosul Pawlus ezlirini seygəndək unimu intayın seygən bolup, wə gərqə ezliri namrat bolovanı bolsimu, hux həwərning ixlirida uningoja kəyta-kəyta iqtisadiy yardım əwətip kəlgənidi (4:15-16, «Rim.» 15:26, «2Kor.» 8:1-5, 11:9). Əmdi həzir Filippidikilər səyümlük rosulunu Rimdiki zindanda yatkan dəp anglap (zindandiki tamakning az-keplüki wə süpiti bugünkü dəvrərimi həq eżgərmidi bolojay) uningoja yənə yardım əwətix kararioja kəldi. Birak səpər uzun wə hətərlik — kurukluktin mangsa 1000 kilometrdin artuk, dengiz bilən mangsa intayın hətərlik idi. Ular Epafrodit isimlik sadık bir kərindixini elqi kılıp tallap uningoja pul-bayılıkları tapxurdu. Yolning naməlum kismidin ətkəndə u kesəl bolup kəldi. U eziñin salamətliyi bilən həq kari bolmay, kimmətlik sowojining nixañoja yətməy kəlixidin ənsirəp aloja mengiwərdi. Rim xəhīrigə yətkəndə uning jeni aran ələqənəndi, əmma u huxallıq bilən sowoqatnı rosuloja tapxurup bərdi. Rosulning inkasını, Epafroditning ojemini əndək yegənlik, uning sakayıtilixi üçün ənənəvi tilawət kılınanlığını təsəwwur kılıx təs əməs. Ahiri Epafrodit əsligə kelip Pawlusni kaytidin xadılıkça qəmdürüp, uning yükini yeniklətti. Xübhisizki, Epafrodit Pawluska yahxi əhəmərahı idi, Pawlus uni yenida uzun turoquzmakçı bolovanidi; əmma Epafroditning kesəllik əhəwali toqrisidiki həwər Filippi xəhīrigə yətkən bolup, jamaətning uningdin ənsirəp kətməsliyi üçün, Pawlus uni tezrək yoloja selix kararioja kəldi. Yoloja saloqanda uningoja ələqənəndi həzir turoqan, jamaətkə yazojan bu hətni bərdi.

Muxundak bir hət addiy bir «rəhmət eytix»tin kəp artuk, əlwəttə. Pawlusning sowoqıtının

«Filippiliklarqa»

bolojan xadlikti aqliktin tuyukşiz kütkuzulojan kixining yaki pul tutkuzulojan namrat kixining xadlikti əməs. U ularning əziga baolılojan qongır muhəbbitidin bolojan xadlik idi, ularning əzliyi qattık namrat əhwalda buni bərgənlikidin tehimu xundak; bu sowojining ularning etikadning yolidə dawamlıq aloja başkanlıqıja ispat bərgənlikidin xadlığımı bar; Əysə Məsih dunyaçşa əyti kəlgəndə Huda ularning bu keyümqanlığını əzlirigə käyturidəjanlıqidinmu Pawlusning yənə xadlikti bar. Qünki Hudanıng hərkəndək adımidək, rosulning jiddiy kəngül əyti bolsa əzining əhwal-hajiti əməs, bəlkı əzi etikadta bekjvatlıq amrağı «Hudanıng əyti»ning əhwalidur.

Xunga 1:7də Pawlusning «**əmdi xad-huramlikimni kamil (kilinglar)...**» degən səzini, xundakla uning ularını roh-kəlbilirini Hudanıng muhəbbitigə tehimu eqixşə jekilixlərini okşus həyran kalarlıq ix əməs. Uning ularning muhəbbiti wə sowojitidin zor xadlik bar wə xuningəja təxəkkür eytti; ular tehimu ilgiriləxni dawam kılıqan bolsa «**xadlığ kamil**» bolatti.

Əməliyəttə bolsa uning rəhmətləri hətning ahiridirək kərəlidü (4:10). Hətning əyti bolsa ularça huxallıq iqidə bərgən təsəlli, rıojbət həm jekiləxlərdür.

Hət Pawlusning təlim-tərbiyə eytix wə ixni tüzütüx məksiti bilən yazojan baxka hətlirigə oxımaydu. Xundak əyti bilən uningda kəp əkimmətlik təlim-tərbiyə bardur! «Koxumqə səz»imizdə bu təlim-tərbiyiləridən bəzi gəhərləri üstidə tohtılımız. Hət yənə Məsihning insan boluxı toqqruluk pütküll Mükəddəs Kitab iqidiki əng uluq wəhiylərdin birini əz iqigə alıdu (2:5-11). Biz uning üstidimiz «koxumqə səz»imizdə tohtılımız (2:7).

Pawlusning 1:21-26də yazojan bayanlıroja əyti, u kesəl bolojan yaki bolmiojan bolsimu, heq bolmioqanda uning salamətlik intayın zə'iplixin kətkən, «hayat-mamatning qərərisi»diki məlum bir yerdə turojan oxhaydu. U «**dunyadın ketip Məsih bilən billə bolux**» wə Hudanıng həlkigə yənə bir'az wəkət yardımında bolux üçün «tənda kəlix» degən ikki imkaniyet toqqruluk oynıldı; uning «**Məsih bilən billə bolux**»ka küqlük intizarı bar, wə Huda aldimoja bu ikkisidən tallax yolını kəydi degən mənə ipadilində (1:22). Biz Hudaqə rəhmət eytimizki, u «tənda kəlix»ni tallidi, xundakla yənə birnəqqə yil hux hawarning hizmnitini kıldı; wə xu qaçda, türmida bolojaqka məzkur əkimmətlik hətni yezixşə wəkti wə türkisining barlıq üqünmu kəp rəhmət eytimiz.

Izahət: Həttiki «bab»lar wə «ayət»lərinə tərtib nomuri bilən əyni hətning bir hissəsi əməs; ular okurmanınlərinə halıqan məlum səzni asan təpiwelixi üçün keyinkı keçqürgüçilər təripidin əyti xoxuləşəndi.

Məzmunlar: —

1:1-11 Salam, rəhmətlər wə dua

1:12-30 Rosulning əz əhwalı wə tənglikdə əyti

2:1-11 Kəmtərlik, «ortakqılık», Məsihning dunyaçşa kelip insan boluxı

2:12-30 «Kurbanlıq» hayat — pida bolux

3:1-12 Həkikiyə sünnet; nixanni koçlax

4:1-9 Ahirki jekiləxlər

4:10-23 Rəhmətlər, mədhəyilər



Filippiliklərə

Rosul Pawlus Filippi xəhiri diki jamaətə yazoqan məktup

1 ¹Əysa Məsihning külliri bolovan Pawlus wə Timotiydin, Filippida turuwatkan, Məsih Əysada bolovan barlik mukəddas bəndilərgə, yetəkqilər wə hizmətqilərgə salam! ²Silərgə HudaAtimiz wə Rab Əysa Məsihətin mehîr-xəpkət wə hatirjəmlik ata kılınoqay!

³ Hərkətim silərni əsliginimdə mən Hudayimoqa taxəkkür eytimən, ⁴⁻⁵ hərkətim dua kıləjinimdə, silərning birinqi künidin tartip bügüngə kədər hux həwər hizmitigə bolovan həmkarlıkinglar tüpəylidin tohtimay xad-huramlıq bilən silərgə dua-tilawət kiliwatimən; ⁶ qünki menin dəl xuningəqə ixənqim kamilki, silərdə yahxi ixni Baxlioquqi bu ixni taki Əysa Məsihning künigiqə kamalətkə yətküzüp tamamlaydu; ⁷ menin həmminglər toqruşluq xundak oylıxiim toqridur; qünki mən kəlbinqardidurmən; mən zindanda zanjirlənginimdimu wə hux həwərnı akliyinimdimu, dəlliliyinimdimu Huda manga yətküzgən mehîr-xəpkəttin silərmə ortak bəhrimən bolisilər. ⁸ Mening Məsih Əysanıng iq-baqırıda bolup silərni xunqılık təlpünüp seqininqanlıqmoqa Huda Əzzi guwahqidur.

⁹ Mening dua-tilawitim bolsa, silərning muhabbitinglarning hərtərəplima bilim wə ətraplıq sawat bilən yorutulup tehimu exip taxşayki, ¹⁰ silər nemə ixlarning əzwəl ikanlikini pərk etələydiqan bolup, Məsihning künidə pak-dıyanətlik, əyibsiz bolisilər. ¹¹ həmdə Əysa Məsih, arkılık bolovan, Hudanıng xan-xəripi həm mədhiyisini elip kelidiqan həkəkaniylikning mewisi bilən toldurulisilər.

¹² Bırak silərgə xuni həwərləndürməkqimənki, i kerindaxlar, menin bu əhwalim əməliyəttə hux həwərning tehimu kəng tarxılıxi üçün türtkə boldi; ¹³ Qünki menin kamilixlim Məsih,

1:1 «Əysa Məsihning külliri bolovan Pawlus wə Timotiydin, Filippida turuwatkan, Məsih Əysada bolovan barlik mukəddas bəndilərgə, yetəkqilər wə hizmətqilərgə salam!» — «yetəkqilər» həm «hizmətqilər» toqruşluq «köxumqə sez»imizgə karang.

1:2 Rim. 1:7; 1Pet. 1:2.

1:3 «Hərkətim silərni əsliginimdə mən Hudayimoqa taxəkkür eytimən,...» — baxka birhil tərjimisi: «Silərning meni hərkətimlik əsligininglər üçün rəhmət eytimən...».

1:4-5 «...silərning birinqi künidin tartip bügüngə kədər hux həwər hizmitigə bolovan həmkarlıkinglar tüpəylidin tohtimay xad-huramlıq bilən silərgə dua-tilawət kiliwatimən» — «silərning birinqi künidin tartip» — demək, Filippiliklarning Pawlustin hux həwərnı kobul kılıjan künidin tartip.

-Hət yeziloqan qaçqıda Pawlusun ular bilən bolovan «həmkarlıxix» on yıldın kep bolovan.
1:6 «Silərde yahxi ixni Baxlioquqi bu ixni taki Əysa Məsihning künigiqə kamalətkə yətküzüp tamamlaydu» — «Əysa Məsihning künisi» bolsa Məsih dunyoqa qayıtip kelidiqan, jamaətni eziqə kobul kılıdiqan künidur. «Köxumqə sez»imizni kərtüng.

1:6 Yh. 6:29; 1Tes. 1:3.

1:7 «qünki mən kəlbinqardidurmən» — baxka hil tərjimisi: «qünki silər menin kəlbimididursilər». Lekin bizningqə bizning tərjimimiz toqridur; xundak bolovanında ayətning omumiy menisi: — Ularning «Pawluska kəlbidin orun bargını» wə xuningdək türmidə bolovan hajitidin qıçqanlıkı, hər jəhəttin ularning hizmətə Pawluska xerik bolouqilarning barlığını, Pawluska nisbətan ularning həkikiyət etikətlər ikanlılığını ispatlaydu. «mən zindanda zanjirlənginimdimu wə hux həwərnı akliyinimdimu, dəlliliyinimdimu Huda manga yətküzgən mehîr-xəpkəttin silərmə ortak bəhrimən bolisilər» — buning mənisi bəlkim: (1) Filippidiki kerindaxlarning türmidə yatkan Pawluska yardım berip uni riqbatlındırıcı wə hux həwərning yolidə uning bilən ortak japa tartıxqa təyyar boluxi Huda mehîr-xəpkətinini ularda mol yürgüzüxi, yaki (2) ularning xundak kılıxi Hudanıng Əz mehîr-xəpkətinini ularqa tehimu mol yaqdurduruxining səwəbi bolovan. İllkilisinin mumkinılıkla bərə bolovanı bilən bizningqə ikkinçisi ehtimaloja yekindur.

1:7 Ef. 3:1; 4:1; Kol. 4:3; 18; 2Tim. 1:8.

1:8 Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; 1Tes. 2:5; 1Tim. 5:21; 2Tim. 4:1.

1:10 ... xundakla silərning nemə ixlarning əzwəl ikanlıklını pərk etələydiqan bolup, Məsihning künidə pak-dıyanətlik, əyibsiz boluxunglar...» — «Məsihning künisi» toqruşluq 6-ayəttiki izahatını kərtüng. «Köxumqə sez»imiznim kərtüng.

«Filippiliklarqa»

üçün ikənləki imperator ordisidiki karawulhanidikilərgə wə baxka həmməyləngə ayan boldı..

¹⁴ Xuning bilən kərindaxlarning kepinqisi mening kamilixlim tüpəylidin Rəbgə tayinip Hudanıng səz-kalamını korkmay səzləxkə tehimu jür'ətlik boldı; ¹⁵ dərwəkə, bəziliri həsat kılıp yaki riqabətləxip, bəziliri ak kəngüllük bilən Məsihni jakarlaydu; ¹⁶ keyinkiliri bolsa bərhək muhəbbəttin, mening hux həwərnı aklap ispatlıxım üçün muxu yərgə koyuləşənlərimni bilgənlikidin xundak kilməkta; ¹⁷ Aldinkiliri bolsa qın könglidin əməs, bəlkı xəhsiyətqılıkidan, mening zənjirləngən dərdimə dərd koxmaqçı bolup xundak kilməkta..

¹⁸ Əmdi bularqa nemə degültük? Kandaqla bolmisun, tooqra niyəttin bolsun sahtiliqtin bolsun, ohxaxla Məsih jakarlinidu; mən xuningoqa xadlinimən; bərhək, dawamlik, xadliniwerimən.

¹⁹ Qünki dualiringlar wə Məsih Əysanıng Rohining kuwwətlixi arkılık bu ixlar nijat-kutkuzuluxumqa mədət bolidu dəp bilimən, ²⁰ — demək, təkəzzalıkim wə ümid-istikim boyiqə həq ixta hijalətqılıktə kalmastın, tirik yaki əlük bolay, hərdaim bołożinidək hazırlı toluk jasarət bilən Məsih tenimdə uluqlansun! ²¹ Qünki manga nisbətən həyatimning ezi Məsihədur, əlüx bolsa tehimu paydılıktur.

²² Jenim tenimdə kalsa, əmdi nesivəm yənə mewilik hizmat bolidu; lekin kəyisini əwzəl bilip talliwelliximni bilməywatiqmən; ²³ mən həyat bilən mamət otturisida kisilip kəldim; qünki bu dunyadın ayrılip, Məsih bilən billə boluxkə intizarmən — bu ix ziyyadə əwzəldur; ²⁴ əmma silər üçün jenimning tenimdə kəlexi tehimu zərürəqə dəymən.

²⁵ Əmdi buningoja ixənqim kamil bolup, silərning etikadta aloqa ilgirilixinglar həm xad-huram boluxunglar üçün mən silər bilən billə kəlip dawamlik turimən dəp bilimən; ²⁶ xuning bilən menin silərgə yənə həmrəh bołożinim wəjidiñ mən arkılık Məsih Əysada pəhirlinip təntənə kiliplinglar tehimu ziyadilixidu!

²⁷ Pəkət əzünglarnı Məsihning hux həwirigə layık tutunglarki, mən yeninglarqa berip silər bilən didarlaxkəndim, silərdin ayrıloqandım, ixliringlardın anglaydioqinim silərning bir roh, bir janda bolup qing dəssəp turup, hux həwərdiki etikadning yolidə kürəxkə intiliwatqıninglər,

1:13 «mening kamilixlim» — grek tilida «mening baq-zañjirlirim». «imperator ordisidiki karawulhana» — grek tilida «praytorium» deyən səz. Kəysarning ordisidiki malum bir kisiñni kərsitidu. «Praytorium»na imperatorni mudapiə kılouqular bolovan Rim imperiyasining əng hil ləxkərləri jaylxak; xu yər yənə Rim imperiyasining hərkəysi əlkisidiki waliylarınqan bax xtabi idi. Xunga Pawlusning bu yerdə «baxka həmməylən» degini bəlkim ləxkərləri həm Rimda turuwtakın barlıq waliylarının kərsitidu.

1:14 «Xuning bilən kərindaxlarning kepinqisi mening kamilixlim tüpəylidin Rəbgə tayinip Hudanıng səz-kalamını korkmay səzləxkə tehimu jür'ətlik boldi...» — demək, kəp kərindaxlar: «Pawlus hətta Kəysarning ordisida turupmu Hudanıng səzini korkmay sezləwatkən yərdə, mən sırra ərkin turup uni jakarlaxta nemidin körkəntim?» dəp jür'ətlinidu.

1:14 *Əf. 3:13; 1Tes. 3:3.*

1:16 «məməx yərgə koyuləşənlərim» — «koyuləşənlərim» — Həmmigə Kadir taripidin, əlwəttə.

1:17 «aldinkiliri bolsa qın könglidin əməs, bəlkı xəhsiyətqılıkidan, mening zənjirləngən dərdimə dərd koxmaqçı bolup xundak kilməkta» — xundak kərindaxlar bəlkim: «uluq rosul Pawlus türmüda kamaklık, bizgə pursat kəldi» dəp, jamaatlar arısida eż dangkini qıqarmakçı, eżliri «rosullarning paaliyətləri» boluwlasmakçı bołożanlardur.

1:19 «Qünki dualiringlar wa Məsih Əysanıng Rohining kuwwətlixi arkılık, bu ixlar nijat-kutkuzuluxumqa mədət bolidu dəp bilimən...» — «mening nijat-kutkuzuluxum» — bəzi alımlar bu səzlərni «türmidin kutkuzulux» yaki bolmisa «meni elüm arkılık jənnətə yətküzü» dəp qüxinidü; bizningqə bu sezler qokum tewəndiki 20-ayət bilən baqlıktur. 20-ayətə «nijat-kutkuzulux»ning əməliyəttə nemə ikənləki kərisitiliđ. «Koxumqa səz»imizni kerüng.

1:19 *Kor. 1:11.*

1:20 «təkəzzalıkim wə ümid-istikim boyiqə həq ixta hijalətqılıktə kalmastın...» — «həq ixta hijalətqılıktə kalmastın...» bəlkim Məsihning wəkil süpitidə Uningoja heqkəndə daq kəltürməsləkini kərsitidu.

1:20 *Rim. 5:5.*

1:24 «əmma silər üçün jenimning tenimdə kəlexi tehimu zərürəqə dəymən» — 21-25-ayətlər toopruluk «kirix səz»imizni kerüng.

1:25 «əmdi buningoja ixənqim kamil bolup, silərning etikadta aloqa ilgirilixinglar həm xad-huram boluxunglar üçün man silər bilən billə kəlip dawamlik turimən dəp bilimən» — Pawlusning türmidin käytə qıkkənləki toopruluk «koxumqa səz»imizni kerüng.

1:27 «əzünglarnı Məsihning həwirigə layık halda tutunglar» — grek tilida «əzünglər Məsihning həwirigə layık halda pukra bolunglar» deyən səz bilən ipadilinidu. Filippidikər bolsa «rimlik pukralar» dəp hesablinip, alahidə imtiyazlı id. Pawlusning puritip eytməkçi bolonju «əzünglarnı əxətki pukralarqa layık halda tutunglar» deyənliliktr.

1:27 *Yar. 17:1; 1Kor. 7:20; Əf. 4:1; Kol. 1:10; 1Tes. 2:12; 4:1.*

«Filippiliklaroja»

²⁸ xundakla karxi qikkuyilarning heqkandaq wehimiliridin patiparak bolup kettmigininglar bolsun; silerdiki bu oqyrat, ularoja halakatning beldisi, silerga bolsa kutkuzuluxunglarning alamiti, xuningdak alayitend Hudadin kalgan bir alamettur; ²⁹ Qunki Mesihtning yolda silerga peket Uningoja ixinxnila emes, yene Uning uqyun horlukka uqraxmu nesiwa qilinoandur. ³⁰ Qunki siler ilgiri mende kergininglardek wa xuningdak hazir anglojininglardek men yolukkan kurexka silermu yolukmaktsilər.

2 ¹ Agor emdi Mesihtə riqbət bar deyilsə, muhəbbətning təsəllisi bar deyilsə, Rohning sirdaxlıqi bar deyilsə, kəlbədə iq aqritixlar həm rəhimdilliq bar deyilsə, ²⁻³ — emdi ohxax bir oy-pikirdə bolup, bir-biringlaroja ohxax muhəbbəttə baqlinip, bir jan bir niyəttə bolup, aranglarda heq ix riqabəttin yaki kuruk xəhrətpərəsliktin bolmisun; əksiqə, oy-hiyalinglarda kiçik peillik bolup hərbiringlar baxkilarnı əzünglardin yüksəri dəp bilinglar; xundak bolopanda xad-huramlıqmnı kamil kılısilər.

⁴ Hərbiringlar peket ezixliringlaroja kengül belüp kalmay, bəlki baxkilarningkigimu kengül belünglar. ⁵ Məsih Əysada bolovan oy-pozitsiya silerdimu bolsun: —

⁶ U Hudanıng tip-xaklıda bolsimu,

Əzini Huda bilən təng kilixnı olja kılıp tutuwalmidi;

⁷ Əksiqə, U Əzidin həmmini kurukdidi,

Əzigə əulning xəklini elip,

İnsanlarning siyakıqa kirip, insanı təbiəttin ortakdax bolup,..

⁸ Əzini təwən kılıp,

Hətta elümgıqə, yəni kresttiki elümgıqə itaetmən boldi;

⁹ Xunga Huda Uni intayın yüksəri kətürüp mərtiwlilik kıldı,

Uningoja hərkandaq namdin üstün bolovan namni beqixlidiki,

¹⁰ Əysanıng namioja asmanlarda, yər yüzidə həm yər astida barlıq tizlər pükültü,

1:28 «silerdiki bu oqyrat...» — grek tilida «bu ix...». Baxka mumkinqliki barki, «bu ix» karxi qikkuyilarning karxilikining ezini kərsitudu. «...ularoja halakatning beldisi, silerga bolsa kutkuzuluxunglarning alamiti, xuningdak alayitend Hudadin kalgan bir alamettur» — baxka birhil tərjimi: «...ularoja halakatning beldisi, silerga bolsa kutkuzuluxunglarning alamiti, (xuningdak) kutkuzuluxunglarning Hudadin bolovanlıqoja bir alamettur».

1:30 «.. siler ilgiri mende kergininglardak wa xuningdak hazir anglojininglardak mən yolukkan kurexka silermu yolukmaktsilər» — demək, (1) etikad uqyun ziyankəllikə yoluk; (2) xübhisizki, hərhil jin-xəytanlar təripidin kalgan hujumuo uqrax («rohij kürəx» — «Əf.» 6:10-18ni kərung).

2:1 «Agor emdi Mesihtə riqbət bar deyilsə, muhəbbətning təsəllisi bar deyilsə, Rohning sirdaxlıqi bar deyilsə, kəlbədə iq aqritixlar həm rəhimdilliq bar deyilsə, ...» — grek tilida muxu ayottiki «agor» daim retorik xəkilda iclitip «agor...wa dərwəkə (xundak) boludı» degen mənini bildiridü. «Roh» bolsa Hudanıng Rohını kərsitudu. «Kəlbədə» əslı grek tilida «iq-kärnidə», «iq-baqırıda».

2:2-3 Rim. 12:16; 15:5; 1Kor. 1:10; Fil. 3:16; 1Pet. 3:8; Rim. 12:10; 1Pet. 5:5.

2:4 1Kor. 10:24; 13:5.

2:5 Mat. 11:29; Yh. 13:15; 1Pet. 2:21; 1Yuhu. 2:6.

2:6 2Kor. 4:4; Kol. 1:15; Ibr. 1:3.

2:7 «.. Əzini Huda bilən təng kilixnı olja kılıp tutuwalmidi 6-ayət, əksiqə, U Əzidin həmmini kurukdidi,...» — baxka birhil tərjimi: «.. Əzini Huda bilən təng turiweray dəp turuwalmarya, Əzindin həmmini kutukdidi,...». «Əksiqə, U Əzidin həmmini kurukdidi, Əzige əulning xəklini elip, İnsanlarning siyakıqa kirip, insanı təbiəttin ortakdax bolup,...» — bu ayot bəlkim Injil iqida mənisi əng qongırk jümlilərindən biridur. «İnsanlarning siyakıqa kirip, insanı təbiəttin ortakdax bolup» degen ibarət xübhisizki, Məsihtning hər jəhəttin insan bolup, toluk insanning təbiiti bolovanlıqını kərsitudu. Pəket uning təbiiti heq gunah yok idi. «İnsanı təbiət» grek tilida «insaniy «shema»» dəp ipadilinidu, insanning təbiiti wa «asasıy kurulux»ını kərsitudu.

—U Əzini kurukdidi» tooruluk «kökümqə səz»imizni kərung.

2:7 Zeb. 8:5; Mat. 20:28; Luq. 22:27; Yh. 13:14.

2:8 Ibr. 2:9,14,17; 4:15; 12:2.

2:9 Ros. 2:23; Ibr. 1:4.

2:10 Yəx. 45:23; Rim. 14:11.

«Filippiliklaroja»

¹¹ HudaAtioja xan-xərəp kəltürüp hərbir til Əysa Məsihning Rəb ikənlikini etirap kılıdu..

¹² Xuning bilən, əy səyümlüklirim, silər həmixə itaət kıləjininglardək, pəkət mən yeninglarda bolojinimdila əməs, bəlkı hazırlanıb mən silərdin neri boloğanda tehimu xundak itaət bilən əyminxitə, titrigən halda əz nijatinglarnı hərtərəpkə tətbiklaxlaşdırınlardır. ¹³ Qünki Hudanıng güzəl həqixi boyiqə silərning iradə tiklixinglaroja wə xuningdək uni əməlgə axuruxunglarda iqinglarda ixligüqi Uning Əzidur.

¹⁴ Həmmə ixlarnı qudungximay yaki talax-tartix kilmay kilinglər; ¹⁵ xuning bilən silər əyibisz, sap dillik bolup, bu dəwrdiki tətür, əsəbbiy adəmlər otturısida yaxap, ularning arısida dunyoqıcı yorukluk bərgüçilərdək parlap, Hudanıng daqıqsız pərzəntliyi bolisılardır; ¹⁶ xuningdək həyatın seqəz-kalamını sunup bərgüçü boləjininglər tüپəylidin, mən silərdin Məsihning künidə bikar yüksərməptimən, bikar japa tartmaptımən dəp pəhirlinip təntənə kılayılaydiqan bolimən..

¹⁷ Hətta mən «xarab hədiyyə» süpitidə etikadinglardiki kurbanlıq həm hizmət-ibadətninq üstigə kuyulsammı, mən xadlinimən, xundakla silər bilən billə ortak xadlinimən.. ¹⁸ Silərmi ohxax yolda xadlinisilər wə mən bilən billə ortak xadlinixinglər kerək.

¹⁹ Lakin mən Rəbdə pat arıda Timotiyini yeningləroja əwətixni ümid kılımənki, əhwalinglarnı anglap mənmu hux bolsam; ²⁰ qünki yenimda uningoja ohxax, dilimiz bir boloğan, ixliringlaroja qin dilidin kəngül bərgüçü baxka adam yoktur. ²¹ Qünki həmmə adəm Əysa Məsihning ixliricə əməs, bəlkı əzininə ixliri bilən xuqullinixkə intiliudur; ²² əmma silər uning salahiyitini, uning hux həwərning hizmitidə huddi atisioja həmrəh bolup ixləydiqan balıdək mən bilən birgə mehnət singdürügənlilikini bilisilər. ²³ Əmdi akıvitimning կəndək bolidoqanlığını enik bilgən həman, uni dərhəl mangduruwetixni ümid kılımən; ²⁴ əmma əzümning yeningləroja pat arıda baridioqanlığımıja Rəb arkılıq ixənqim bar.

²⁵ Əmma buningdin awwal mening kərindixim, hizmətdixim həm səpdixim boloğan, silərning əlqinqilar həm hajitimdin qıkkən kurbanlıq yardımimglarnı yətküzgüçü Epafroditni yeningləroja əwətixni zərir taptım, ²⁶ qünki u həmmiinglaroja seçinip təlpüngənidi həm

2:11 «HudaAtioja xan-xərəp kəltürüp hərbir til Əysa Məsihning Rəb ikənlikini etirap kılıdu» — demək, Məsih Əysəsa oja becixlənənənam «Rəb»dur. U əslİ Əzri Rab bolup (məsilən, «Luka» 2:11), U ərxlərgə kətürülənidə HudaAtisi Əzininə Uningdin boloğan hursənlilikini bildürüp kaytidin Uni «Rəb» dəp enik jakarlıqan. «Yəx.» 45:23ni kərüng.

2:11 Yh. 13:13; 1Kor. 8:6; 12:3.

2:13 2Kor. 3:5.

2:14 Rim. 12:17; 1Pet. 2:12; 4:9.

2:15 Pənd. 4:18; Mat. 5:14.

2:16 «həyatın seqəz-kalamını sunup bərgüçü boləjininglər tüپəylidin...» — «hayatın seqəz-kalami» — mənggü həyat tooruluk sez, əlwətə. Baxka birhil tərjimisi: «hayatın seqəz-kalamını qing tutkininələr tüپəylidin,...». Lakin yukirik 15-ayəttə Filippilik kərindaxlar «yorukluk bərgüçü» dəp ataloğan boloğakə, muxu yərdə «(silər)... (Hudanıng) hayatın seqəz-kalamını sunup bərgüçü boləjininglər» dəp tərjimə kılıxni toorqa kərimiz.

2:16 2Kor. 1:14; 1Tes. 2:19.

2:17 «Hətta mən «xarab hədiyyə» süpitidə etikadinglardiki kurbanlıq həm hizmət-ibadətninq üstigə kuyulsammı, mən xadlinimən, xundakla silər bilən billə ortak xadlinimən» — Pawlus yukirida 1:25-26də «silər bilən yəna didarlıxımən» dəydi, əlwətə. Lakin u əltürülsim, məyüsənlənməytti yaki heq həsrət tartmaytti, əksiqə xu səwəbtin xadlinatti; wə əgər xundak ix bolsa, ularnımu uning bilən billə ortak xadlinixkə riqəbatlındurattı.

2:17 2Kor. 7:4.

2:18 «Silərmi ohxax yolda xadlinisilər wə mən bilən billə ortak xadlinixinglər kerək» — 17-18-ayət üstidə: Təwrat dəwridiki ibadət tütümündə, «keydürmə kurbanlıq» kıləjanda, kurbanlıq kurbangahka koymuşlarda uningoja «ax hədiyyə» koxuluxi kerək, andin ularning üstigə «xarab hədiyyə» kuyuluxi kerək idi. Muxu yərdə Pawlus tolumu kəmtərlük bilən Filippidiki etikadqlarning kıləjan hizmət-ibadətinin müüm kurbanlıkka, əzininə ehtimallılıq boləğan əltürültüxi yaki türmədə əzini jamaat üçün pida kiliwatqanlıñı bir «xarab hədiyyə»ga, yəni ularning qong kurbanlıqı üstigə toluklaydiqan pəkət koxumqə bir «xarab hədiyyə»ga ohxitidu.

-Kaytidin dəymiz: U əltürülsim, məyüsənlənməytti yaki heq həsrət tartmaytti, əksiqə xu səwəbtin xadlinatti; wə əgər xundak ix bolsa, ularnımu uning bilən billə ortak xadlinixkə riqəbatlındurattı.

2:19 Ros. 16:1; Rim. 16:21; 1Tes. 3:2.

2:21 1Kor. 10:24; 13:5.

2:25 «mening kərindixim, hizmətdixim həm səpdixim boloğan, silərning əlqinqilar həm hajitimdin qıkkən kurbanlıq yardımimglarnı yətküzgüçü Epafrodit» — «səpdixim» — Pawlus bilən rohiy kürəxtə ortak jəngqı, əlwətə.

-«əlqinqilar» grek tilida «apostolos». Bu seznıng mənisi «əwətilgən kixi», «əlqi» yaki «rosul» bolidu. Muxu yərdə biz «əlqi»

«Filippiliklaroja»

silərning uning kesəl һalidin həwər tapkininglar tüpəylidin azablandı. ²⁷ U dərwəkə kesəl bolup əjalgə yekinlixip қaldi; lekin Huda uningoja rəhim kıldı; həm menin dərdimning üstigə dərd bolmisun dəp yalojuz uningojila əməs, bəlkı mangimu rəhim kıldı. ²⁸ Xuningdək uning bilən yənə kərüxüp xadlinixinglar wə xundakla ezümgə nisbətən dərdlirimni azaytix üçün uni tehimu jiddiy yoloja salmakqımən. ²⁹ Əmdi uni xad-huramlıq bilən Rəbdə կobul kilinglar həm uningdək adəmlərgə hərmət kilinglar; ³⁰ qünki u Məsihning hizmitini dəp, silərning manga kilmakqi boローン yardimenglarnı bejirixtə yolukkın toldurup əjalgə yüzlənilip, ez jenini təwəkkül қıldı.

3 ¹Ahirida, əy əkerindaxlim, Rəbdə xadlininglar! Bularnı silərgə käyta yezix mən üçün awariqılık əməs, bəlkı silərgə amanlıq elip kelidu.

² Itlardın hezi bolunglar, yamanlık, kiloquqlardın hezi bolunglar, «tilim-tilim kəsküqilər»din hezi bolunglar! ³ Qünki həkikiy sünnetliklər bolsa Hudanıng Rohi arkılıq ibadət kiloquqi, Məsih Əysadin pəhirlinip təntənə kiloquqi, ətkə tayanmaydiojan bizlərdurmız. ⁴ Meningmu ətkə tayanəqulqılıkim bar! Baxxılar «əz ətlirimgə tayansam bolidu» desə, mən tehimu xundak; ⁵ sünnetkə kəlsək, mən tuqulup səkkizinqi künü sünnet kılindim; Israil millitidin, Binyaminning қabilisidinmən, «İbraniylarning ibraniyişi»mən; Təwrat-kanunu tərəptin eytkanda, «Pərisiy» məzhəpidim boローンmən; ⁶ Hudaqa boローン կızozinlikimoja kəlsək, jamaətkə ziyankəxlik

dəp tərjima kilojinimiz bilən, mumkinqliki barkı, Pawlus Epafroditning rosulluk hizmiti bar bolidu, dəp kərsitixi mumkin. ^{2:27} «U dərwəkə kesəl bolup əjalgə yekinlixip қaldi; lekin Huda uningoja rəhim kıldı; həm menin dərdimning üstigə dərd bolmisun dəp yalojuz uningojila əməs, bəlkı mangimu rəhim kıldı» — «Huda... yalojuz uningojila əməs, bəlkı mangimu rəhim kıldı» degen sez birhıl gunahını kərsatkan bolsa kerak. Təwəndiki 28-30-ayatlarga karioqanda, Epafrodit Pawluska jamaətninq sowojisini yətküzip birətiyən yolda kesəl boldı. U bəlkim yolda kesəl bolup kalojan. U Pawlusning kəxişa yetip berixkə aldırıp ez kəsili bilən heq kari bolmay alqa basta, xuning bilən u tehimu eoirj kesəl bolup «əjalgə yekinlixip қaldi». Pawlus, uning bu kilojinini birhıl təwəkkülqılık, aklanıq ix əməs dəp oylixi mumkin. Huddi Pawlus, Huda «ningoja rəhim kılıp» sakayıttı, xundakla «manga rəhim kıldı» — qünki Epafrodit menin wəjəmdin xundak қıldı, degəndək.

-Undak deginimiz bilən, Huda bizga jamaat üçün xundak təwəkkül kılıxka tayyar boローン adamalarını əwatsun!

^{2:29} 1Kor. 9:14; Gal. 6:6; 1Teş. 5:12; 1Tim. 5:17; Ibr. 13:17.

^{2:30} «u Məsihning hizmitini dəp,...» — grek tilida: «hizmat dəp,...» deyilgən. Pawluska (xundakla Epafroditka) nisbətən pəkət «hizmat»la bar, qünki uningoja nisbətən pəkət bir hizmat, yəni Məsihning hizmiti, hux həwərning hizmiti bardur. «... silərning manga kilmakqi boローン yardimenglarnı bejirixtə yolukkın toldurup əjalgə yüzlənilip, ez jenini təwəkkül қıldı» — Pawlusning «yardimenglarnı bejirixtə yolukkın toldurup əjalgə yüzlənilip, ez degeni, Filippidiki jamaətninq uningoja kengü belixidə məlum yetərsizlik bar, degnəqliki əməs; u, silərda ümид kilojininglardak yardımni yatküzük pursetliri qıkmışın bolsimu, lekin əwətməkqi boローン kənglünglarnı qüsixinimən, deməkqi.

—«Yardimenglar» degen sez grek tilida muxu yərdə «ibadəthanidiki kahinlik, kurbanlıq, hizmitinglarnı» puritidənən sezdür.

^{3:1} Fil. 4:4; Yak. 1:2; 1Pet. 4:13.

^{3:2} «Itlardın hezi bolunglar, yamanlık, kiloquqlardın hezi bolunglar, «tilim-tilim kəsküqilər»din hezi bolunglar!» — «itlar» yalojan təlim bərgüqi, Hudanıng yolinini burioquqi katarlıkları kərsitidü. 3-7-ayatlərni kərung. «Tilim-tilim kəsküqilər» intayın kinayılık, həjvijə gəp bolup, u «adamlar sünnetləşsiz (hətnizsiz) bolsa kütçəzulmadyu» dəp tərəp-tərəptə ixəngüqlilerning hərbərinə sünnet kilmakqi boローン Yəhudiylarını kərsitidü. Xu babtiki 3-8, -17-21-ayatlərni həm izahatları kərung. Sünnetning əhmiyyəti, «əttiki sünnet» wa «rohiy sünnet» tooqruluk, «köxumqa söz»imizini kərung.

^{3:2} Yəx. 56:10.

^{3:3} Kən. 10:16; 30:6; Yər. 4:4; Yh. 4:24; Rim. 2:29; Kol. 2:11.

^{3:4} «Meningmu ətkə tayanəqulqılıkim bar! Baxxılar «əz ətlirimgə tayansam bolidu» desə, mən tehimu xundak» — bu sözər intayın müüm. «Əv» yaki «etlər» tooqruluk «Rimliklaroja»diki «kiriş söz»imizini kərung. «Oz ətlirimgə tayansıqdək salahiyitim bar» degeni, «məndə Huda aldida gunahımı yuqudək, eżümni Hudaqa əpləxtürgüdək klojan ixilrim bar» degenliklər (masilən, mən sünnet kilojan, etkəndə ibadəthanida nuroğun kurbanlıqlarnı wə hədiyalərnı sunojan, müüm diniy ərbabımən, katarlıqlar).

^{3:4} 2Kor. 11:21.

^{3:5} ... Təwrat-kanunu tərəptin eytkanda, «Pərisiy» məzhəpidim boローンmən» — «Pərisiyələr» Yəhudiylar arisidiki Təwrat kanunidiki tələplerini əng təkitləydiqən diniy məzəhəp idi. «Təbirlər»nimə kərung.

^{3:5} Yar. 49:27; Ros. 23:6; 2Kor. 11:22.

«Filippiliklarqa»

kiloquqi idim; Təwrat kanunu tələp kiloqan həkkaniylikkə kəlsək, əyibisiz idim;⁷ əmma manga nemə ix «paydılık» bolsa, bularni Məsih səwəbidin ziyanlıq dəp hesablidim;⁸ Məsih Əysə Rəbbimni tonuxning əzwəlli wəjidin, mən baxka həmməx ixi ziyanlıq dəp hesablaymən; mən dərwəkə Uning üçünmu həmmidin məhərum boloqan; bərhək, Məsihkə erixixim üçün bularni nijasət dəp hesablaymənki,⁹ Məsihtə bolup, əzümdiki qandaqtur həkkaniylik (Təwrat kanunidin qıkkən həkkaniylik)tin waz keqip, Məsihning etikad-sadiqliki arkılık boloqan həkkaniylik, yəni etikad arkılık Hudadin boloqan həkkaniylikkə erixələymən;¹⁰ muddiyim Uni tonuxtur, — yəni Uning əlüp tirilixining küq-kudritidə yaxap, Uning azablıriqa sirdax-həmdəmliktə bolup, Uning əlümünü ülgə kılıp ezsərttilip,¹¹ xundaqla mumkin ədər əlündin tirilixkə yetixini muddia kılımən..

¹² Ularqa erixtim yaki kamalətkə yəttim deməkqi əməsmən; lekin Məsih Əysanıng meni tutu-welixida boloqan muddia-nixanını əzüm tutuwalsam dəp qepip yürməktimən.¹³ Kərindaxlar, mən əzümni uni tutuwaldım dəp karımaymən. Pəkət xu bir ixnilə kılımənki, etüp kətkən ixlanı untup, aldimdiki ixlarqa intilip,¹⁴ nixanni koojlap, Hudaning Məsih Əysada boloqan büyük qakırılıkiddi ir'amiyə karap qepip yürməktimən.

¹⁵ Əmdi arımızdin kimki pixip yetilgən bolsa xu oy-məksətə bolayli. Əgar baxkığə oy-məksətə bolsanglar, Huda bunumu silərgə kərsitip beridu.¹⁶ Qandakla bolmisun, qandaq əlqəməgə yətkən bolsak, xu əlqəm boyiqə ədəm besiweraylı.

¹⁷ Meni ülgə kılıp egsinqıllar, əy kərindaxlar, xundaqla biz silərgə tikləp bərgən nəmuna boyiqə oxhax yolda mangonanlarojumu kəzünglarnı tikipl, ulardin egininglar.¹⁸ Qunki silərgə kəp ketim eytkinimdək, wə əzizim kəz yaxlirim bilən käyta eytimənki, nuroğun kixilər

^{3:6} «Hudaqa boloqan kizojinlikimoja kəlsək, jamaətkə ziyanxəlik kiloquqi idim» — «jamaətkə ziyanxəlik kiliç» Hudaning iradisi əməs idi, əlwattə; lekin xu wakıtlardakı Pawlus (Saul) Məsihgə kərxi bolup, «Məsihə etikad baqəlxını bolsa Hudaning yoli bilən karxiləxanlıq, Təwrat kanununu bulojojanlıq» dəp oylayıtti; xuning bilən xu qəsədən u Hudaoja boloqan «kizojinlikini hata yolqa karıtip «jamaətka ziyanxəlik kildi». ^{3:7} «Təwrat kanunu tələp kiloqan həkkaniylikka kəlsək, əyibisiz idim» — «əyibisiz» — demək, u Təwrat kanunu jəhətidin ezini əyibisiz dəp karayıttı. Keyin Hudaning Rohidin yorutulğında u Təwrat kanunidiki toluk tələpni bilipliyetip, ezini tolimu əyiblik tonup yətti («Rim.» 7:7-25, bolupmu 7ni kərung).

^{3:6} Ros. 8:3; 9:1; 22:3, 4; Gal. 1:13; 1Tim. 1:13.

^{3:7} Mat. 13:44.

^{3:8} Yəx. 53:11; Yər. 9:22; Yh. 17:3; Kol. 2:2.

^{3:9} «Məsihtə bolup, əzümdiki qandaqtur həkkaniylik..tin waz keqip, Məsihning etikad-sadiqliki arkılık boloqan həkkaniylik, yəni etikad arkılık Hudadin boloqan həkkaniylikkə erixələymən» — «Məsihtə» — grek tilida «Uningda».

^{3:9} Rim. 1:17; 3:21.

^{3:10} «Uning Məsihning azablıriqa boloqan sirdax-həmdəmlik» — buning tooprisida «kökumqə söz»imizni kərung. «Uning azablıriqa sirdax-həmdəmlikte» bolup, Uning əlümünü ülgə kılıp ezsərtlip...» — Məsihtə boloqan mühəbbət, həkkaniylik, yuwxan-mulayimlik, səwr-takətlilik, iman-etikad wə baxxılarnı kaqürüm kiliç pozitsiyining əng ayan kılınojan waqtı bolsa Uning elümündə boloqandur. Xuning bilən bizga «Uning əlümü»dən əng qongkur, əng uluq ülgə kərəlidü.

^{3:10} Rim. 8:17; 2Kor. 4:10; 2Tim. 2:11,12; 1Pet. 4:13.

^{3:11} «xundaqla mumkin ədər əlündin tirilixka yetixini muddia kılımən...» — Pawlusning muxu sezi, uning ahiirkı kündü elümündin tirilixini muddia kiliç əməs; qunki uning Məsihning kündüdən elümündin tirilixığa kətiy ixtənqi bar idi (1:21). «Əlündin tirilixtə, ixəngüyilərdə nuroqunlıqan yengi kabılıyatlər, yengi küqlər, yengi bilim-qüxənlər wə wəhşilər pəyda bolidur, Hudaning toluk xan-xarıpi qaksız kərənidü; lekin, Pawlus bəlkim muxu dəwrninq əzidə bu ixlarqa iğə bolsam degen uluq muddiada boloqan bolsa kerək. 12-aytnı kərung.

^{3:14} 1Kor. 9:24; 2Tim. 4:7.

^{3:15} «Əgar baxkığə oy-məksətə bolsanglar» — Pawlusning bu degini, bəlkim nixanni koojlixinglarqa hərkəndək namuwapık oyda bolsanglar degen mənida bolsa kerək. Bozı alımlar bu atanıting: «Əmdi arımızdakı kimki pixip yetilgən» (kinayilik, həjiyi eytiləjan) bolsa, muxu oyda bolayli. Əgar silər baxkığə oyliqan bolsanglar, Huda buning hatalılığını silərgə ayan kiliçidü» degen mənida dəp karayıdy. Biz uningço kayıł əməsməs; atanıting ikkinçi kismi uningço zit kelidü.

^{3:16} «Qandakla bolmisun, qandaq əlqəməgə yətkən bolsak, xu əlqəm boyiqə ədəm besiweraylı» — bəzi kona kəqürilməldər: «qandakla bolmisun, qandaq əlqəməgə yətkən bolsak, xu əlqəm boyiqə ədəm besiweraylı, xu oyidimu boliweraylı» deyilidü.

^{3:16} Rim. 12:16; 15:5; 1Kor. 1:10; Gal. 6:16; Fil. 2:2; 1Pet. 3:8.

^{3:17} 1Kor. 4:16; 11:1; 1Tes. 1:6.

«Filippiliklaroja»

Məsihning krestioja düxmən bolup mangmakta.¹⁹ Ularning akıwiti һalakəttür, hudası өzinin qarnidur, xəripi kılıp mahtanojını өz nomussızlıqidur, oyliqanlıri pəkət bu dunyadiki ixlardur.²⁰ Həlbuki, bizning pukralıkimiz bolsa ərxtidur, biz dəl xu yərdin Nijatkarning qübüxini intizarlıq bilən kütməktimiz — U bolsa Rəbbimiz Əysə Məsihdur.²¹ U barlıq məwjudatlarnı Əzigə boysunduridiojan կudriti boyiqə bizning əbgar bu tenimizni əzgərtip, Əzining xanxərəplik tenigə ohxax һaloja kəltüridi..

4¹ Əmdi, əy kərindaxlirim, səygənlirim wa təlpüngənlirim, mening xad-huramlikim, mening beximning tajı bolquqlar, Rəbdə qing turunglar, i səygənlirim!

2 Ewodiyadin etünimən, wə Suntihədin etünimənki, Rəbdə bir oy, bir pikirdə bolunglar!

3 Durus, mən səndinmə tələp kilmənki, i həkikiy həmboyunturukluk hiszətdixim, bu ayallarning yardımida bolqın; mana ular mən wə Klimənt bilən billə, xundakla namlıri «həyatlıq dəptiri»gə hatırıləngən baxka hiszətdaxlirim bilən billə hux həwər hiszmitini ilgiri sürüxtə birgə kürəx kılınan..

4 Rəbdə xadlininqlar; mən yənə eytimənki, xadlininqlar!

5 Silərning mulayimliklər pütkül insanoja ayan bolsun; Rəb yekindur!

6 Həq ix toopruluk əndixə kilmanglar; bəlkı hərbir ixta təxəkkür eytip tilikinglarnı Hudaqa dua həm iltija arkılık məlum kilinglar;⁷ xu qaçda adəmning oylioqinidin exip qüxiqiojan, Huda igə bolqan hatırjəmlik kəlbinglarnı wə oy-pikringlarnı Məsih Əysada қoşdaydu..

8 Ahirida, əy kərindaxlirim, nemə ixlar həkikət, nemə ixlar aliyjanab, nemə ixlar həkəkaniy, nemə ixlar pak, nemə ixlar hux-yekimlik, nemə ixlar xan-xəhrətlik bolsa, kışkisi hərkəndək ixlarda əhlək-pəzilət yaki mahtaxka layık tərəplər bar bolsa, xu ixlar oja kəngül koyup oylininqlar.

9 Məndin eğəngən, kəbul kılınan, angliojan wə məndə kərgənlərning hərkəndikli bolsa, silər

3:18 «nuroqun kixilər Məsihning krestioja düxmən bolup mangmakta» — «Məsihning krestioja düxmən bolux» toopruluk «əkoxumqə sez»imizni kerüng.

3:18 Rim. 16:17.

3:20 «Həlbuki, bizning pukralıkimiz bolsa ərxtidur, biz dəl xu yərdin nijatkarning qübüxini intizarlıq bilən kütməktimiz» — «Məsihning krestioja bolqan düxmənlər» bolsa ərxə əməs, bəlkı «bu dunya»oja, yənə «zemin»oja təwədürü.

3:20 1Kor. 1:7; 1Tes. 1:10; Tit. 2:13; Ibr. 13:14.

3:21 «U barlıq məwjudatlarnı Əziga boysunduridiojan կudriti boyiqə bizning əbgar bu tenimizni əzgərtip, Əzining xanxərəplik tenigə ohxax һaloja kəltüridi» — «əbgar bu tenimiz» grek tilida «bizni təwən kiliqiojan bu tenimiz», yəki «bizni kiqik peiilih kiliqiojan bu tenimiz» degənni bildürüdü. Birsi təkəbburlixip kətkən bolsa tenidə hərkəndək ajizlik, əbgarlıq pəyda bolsa muxundak adamların qongqılıqioja hatimə berilidü, əlwatta, xundakla həmmimizgə kiqik peillikning toora keliqiojanlığını roxən kərsitidü.

3:21 1Kor. 15:51; Kol. 3:4; 1Yuha. 3:2.

4:1 Tes. 2:19.

4:2 «Ewodiyadin etünimən, wə Suntihədin etünimənki, Rəbdə bir oy, bir pikirdə bolunglar!» — Ewodiya wə Suntihə jamaətiki aqa-singil idi.

4:3 «mən səndinmə tələp kilmənki, i həkikiy həmboyunturukluk hiszətdixim...» — «həkikiy həmboyunturukluk hiszətdixim» Pawlus bu aləhədə ibarə bilən məlum kərindixini kərsitidü. Pawlus uning ismini tilioja almışqan bolsunu, xübbhisiżki, uning əzi wə Filippiliklarning həmmisi kimni kərsətkənlikini obdan bilətti. Grek tilida «həmboyunturukluk (hiszətdixim)» degən ibarə «süzügü» bilən ipadıləngəqkə, bəzi alımlar «Süzügü» degənni adəmning ismi dep karaydu.

4:3 Mis. 32:32; Zəb. 69:28; Wəh. 3:5; 20:12; 21:27.

4:4 1Tes. 5:16; Ros.16:25

4:5 «Silərning mulayimliklər pütkül insanoja ayan bolsun; Rəb yekindur!» — «Rəb yekindur» degənnin ikki mənisi bar: (1) Rab Əysə etikadıqlarıra hərdaim yekin; (2) Rab Əysə yekin arida dunyoqa qayıtip kelidü.

4:5 1Kor. 10:11; Ibr. 10:25.

4:6 Zəb. 55:23; Mat. 6:25; 1Tim. 6:8; 17; 1Pet. 5:7.

4:7 ... Huda igə bolqan hatırjəmlik kəlbinglarnı wə oy-pikringlarnı Məsih Əysada қoşdaydu» — yaki «Hudadin kəlgən hatırjəmlik kəlbinglarnı wə oy-pikringlarnı Məsih Əysada қoşdaydu» — grek tilidiki tekiştə «Hudanıgə hatırjəmliki...» deyildi.

4:7 Yh. 14:27; Rim. 5:1; Əf. 2:14.

4:8 Rim. 13:13; 1Tes. 4:3, 4, 5.

«Filippiliklaroja»

xularoja əməl kılınqlar; xundak kılıqanda hatırjəmlik Igisi bolovan Huda silərgə yar bolidu.

¹⁰ Əmdi mən Rəbdə ziyadə xadlandimki, silər hazır ahirda manga bolovan keyümqanlıqlıqlarıńı kagytidin kərsəttinglar (bilimənki, manga daim kɵyünüp kəldinglar, əmma pəkətlə kərsitx pur-siti qıkmidi). ¹¹ Mən bu gepimni, birər mohtajlıktın eytiwatkinim yok; qunki əhwalim kəndakla boluxidin kət'iynəzər, barioja kanaat kılıxni eginivaldim. ¹² Mən osal əhwalda yaxaxni bilimən, həm kəngriqiliktə yaxaxnim bilimən. Hər ixta, hər əhwalda, həm toklukta həm aqliktə, həm bayaxatqılıkta həm mohtajlıktə yaxaxning sirini eginivaldim. ¹³ Manga կudrat Bərgüçigə tayı-nip həmmə ixni kılalaydiqan boldum. ¹⁴ Halbuki, mening kiyinqılıkımqa ortak boluxunglar bilən yahxi kıldinglar.

¹⁵ Silergimu məlumki, əy Filippiliklər, mən Makedoniya əlkisidin ayrılip qıkkınımda, hux hawarnı baxka yərlərgə yətküzgen dəsləptiki waktılarda, silərdin baxka heqkəndak jamaət berix wə kəbul kılıx ixlirida mən bilən həmkar laxmiojan. ¹⁶ Qunki Tesalonika xəhiri diki waktimdimu ehtiyajım qüxkəndə silər manga birnəqqə ketim yardımə əwəttinglar. ¹⁷ Mening bundak deyixim, silərdin birər sowoqatni izdəp soriojinim əməstur, izdiginim bolsa hesawatinglar oja-rohij mewining kəp toplinixidin ibarəttür.

¹⁸ Lekin məndə həmmə nərsə bar, hətta yetip axkudək bar; silər əwətkənlirinqələrini Epafrodit-tin tapxuruweli terəmgə siqmay kəldim wə molqılıkka qəmdum. Bu əwətkininqələr intayın huxbuy, Hudaqə kəbul bolqudək, xundakla Uni hursən kılıdiqan bir kurbanlıqtək idi. ¹⁹ Wə mening Hudayim silər mohtaj bolovan həmmə nərsini Məsih, Əysada bolovan xan-xəripi diki bayılıqlar oja-asasən mol təminləydi.

²⁰ Əmdi Hudayimiz həm Atimizoja əbədil'əbədgıqə xan-xərəp boləy! Amin.

²¹ Məsih, Əysada bolovan barlıq mukəddəs bəndilərgə salam yətküzüngələr. Yenimdiki kərindaxlardınmə silərgə salam!

²² Barlıq mukəddəs bəndilərdin, bolupmu Kəysər imperatorning ordisida bolovanlardın silərgə salam!

²³ Rəbbimiz Əysa Məsihning mehîr-xəpkəti rohinglar oja yar boləy!

4:9 «xundak kılıqanda hatırjəmlik Igisi bolovan Huda silərgə yar bolidu» — «hatırjəmlik Igisi bolovan Huda» grek tilida: «hatırjəmlıñiq Hudasi» — demək, hatırjəmlik Bərgüçi həm Əzi hərdaim hatırjəmlikta turoqı Hu-dadur.

4:10 2Kor. 11:9.

4:11 «Mən bu gepimni, birər mohtajlıktın eytiwatkinim yok; qunki əhwalim kəndakla boluxidin kət'iynəzər, barioja kanaat kılıxni eginivaldim» — rosul ularnı «xadlandim» (10-ayat) deginini hata qüxinip kalmışın dəp bu sözni kildi. Xadlanqanlıki zindandıki aq kəlojan məhbusun tamakni kərgindiki xadlikı əməs, bəlkı jamaətnin uningoja keyüngənlikidin, jamaətnin uningoja bolovan sadık muhəbbətidin xadlinixi idi. Xuningdək u ularoja sezidə: «Mən hazırlıñiq intayın hajətmən» deyəndək purakni qıkırıp koypuxtin ənsirəydi. «Koxumqə sez»imizni kerüng.

4:11 1Tim. 6:6.

4:12 1Kor. 4:11; 2Kor. 11:27.

4:15 «Silergimu məlumki, əy Filippiliklər, mən Makedoniya əlkisidin ayrılip qıkkınımda, hux həwərnı baxka yərlərgə yətküzgen dəsləptiki waktılarda, silərdin baxka heqkəndak jamaət berix wə kəbul kılıx ixlirida mən bilən həmkar laxmiojan» — ayəttiki «...mən Makedoniya əlkisidin ayrılip qıkkınımda, hux həwərnı baxka yərlərgə yətküzgen dəsləptiki waktılarda» deyən kisimning baxka birlər tarjimisi: «... hux həwərning silərgə yətküzülgən dəsləpki künliridə, man Makedoniya əlkisidin ayrılip qıkkınımda...». Filippi xəhiri bolsa Makedoniya əlkisidə; xunga käysi tarjimisi tooqra boluxidin kət'iynəzər, Pawlus hux həwərnı Filippiliklər oja yətküzgəndin keyin, uni baxka jaydikilərgə yətküzük üçün qıkkənidi. Xu qaonda Filippidiki jamaət uningoja iktisadiy wə bəlkim baxxa jəhətlərdə yardım kılıqənidi.

— Pawlusning «berix wə kəbul kılıx ixliri» deyini, Pawlusning pəkət ezi üqünlə əməs, bəlkı baxxılarnı dəp ularning əwətkən yardımıni kəbul kılıqənlikini kərsitudu.

4:15 2Kor. 11:9.

4:16 «Qunki Tesalonika xəhiri diki waktimdimu ehtiyajım qüxkəndə silər manga birnəqqə ketim yardımə əwəttinglar» — «birnəqqə ketim» grek tilida «bir ketim, hətta ikki ketim...» deyən ibarə bilən bildürülidi. Adətə bu ibarə «birnəqqə ketim» deyənni kərsitudu.

4:18 «silər əwətkənlirinqələrini Epafrodit-tin tapxuruweli terəmgə siqmay kəldim wə molqılıkka qəmdum» — «terəmgə siqmay kəldim wə molqılıkka qəmdum» deyənlək grek tilida bir sez bilənlə ipadlılinidü. Pawlusning bu sez bilən, pəkət jisməni jəhəttılə həmmə nərsəm bar deyənni əməs, rohij jəhəttimə tolimu huxal bolovanlığını, tolimu təsəlli tapşanlığını, tolimu oqyrat kılıqənlikini bildüridi.

4:18 Ibr. 13:16.

«Filippiliklaroja»

Қoxumqə səz

«Yetəkqilər» wə «akşakallar» (1:1)

«Yetəkqilər» wə «akşakallar» degən səzlər ohxax məs'uliyəttiki adəmlərni kərsitudu. Məsilən, bu pakitni «Ros.» 20:17- wə 28-ayətni selixturux arkılık kərgili bolidu. «Yetəkqi» (grek tilida «episkop») bolsa baxka əkerindaxlaroja nisbətən məs'ul adəmning yiraknı kərər, rohiy kezliyi roxənərək ikənlilikini təkitləydi; «akşakal» bolsa məs'ul adəmning rohiy jahəttin «qong bolοjan» «pixip yetilgən» ikənlilikini təkitləydi. «Yetəkqilər» yaki «akşakallar»ning roli «jamaətni baxçurux» əməs, bəlkı «bekix», Huda aldida jamaətning rohiy esüxi üçün məs'ul boluxtin ibarət («1Tim.» 3-bab, «Tit.» 1:5-9, «1Pet.» 5:1-7). Akşakallar yaki yetəkqilərni jamaəttikilər əz adəmliridin tallixi kerək; mumkin bolsa bir adəmlə əməs, birnəqqə adəm bolοjini yahxi. Injil dəwridə bəzi jamaətlər «akşakalsız» kalοjan boluxi mumkin (məsilən, Pawlus məzkur həttə tilənə aloğandikidək, «Korintliklaroja (1)» wə «Korintliklaroja (2)»də «akşakallar»ni həq tilənə almayıdu; u bəlkı Korintliklərdin əzləri arisidin sadık wə muhəbbətlilik bolοjan, Hudanıng səzini obdan bilidinqan adəmlərni tonup yetip, etirap kılıxmi, xuningdək muxundak əkerindaxlarning məslihət-nəsihətlirigə boy sunuxni etünidu. «1Kor.» 16:15-19ni kərüng. U bu ayatlarda tilənə aloğan «Istifanas» bolsa bəlkim akşakal boluxka muwapik idi; lekin jamaəttikilər əzləri uni etirap kılıxmi kerək.

«Hizmətqilər» (1:1)

Jamaətlər məlum keləmgə yətkəndin keyin xübhisizki, rəsmiy haldə «hizmətqilər»ni tallixi kerək bolidu. Hizmətqilər məlum jamaəttiki əməliy ixləroja, bolupmu həyr-sahawət ixlərinə baxçurux, bulardın hajətmənlərgə təminləx, jamaətning paaliyətlidə hərhil əməliy ixlərni orunlaxturux qatarlıq ixləroja məs'uldur. («Ros.» 6:1-7).

«Məsihning künü» (1:6, 10, 2:16)

«Məsihning künü» degən ibarə pəkət bu həttə wə «2Tes.» 2:2də tepilidu; lekin Pawlus hətliridə uni nuroqun kətim «xu künü» dəydu. «Xu künü»də, Məsih bu dunyaqa kaytip kelidi; Əzigə ixəngənlərning həmmisini əlümədin tirildürüp andin «zemində tirik kalοjan» həm «elümədin tirildürülgen» etikadqların həmmisini, demək pütkül jamaətni Əzigə alidi; jamaəttikilərning hərbirining kılıqanlırı üstidin həküm qırıq, hərbiridin hərkəndə nalayıq ixni tawlap tazilioqandın keyin, jamaətni Əzigə yatlıq «pak kız» süpitidə əkbəl kılıdu. Xu kündin baxlap, jamaət Məsih丁ın həqqaqan ayrılmaydu.

Təwrattiki pəyqəmbərlər kəp kətim «Pərvərdigarning künü»ni tilənə alidi. Bəzi wakıtlarda bu ibarə xübhisizki, dəl «Məsihning künü»ni kərsitudu, bəzi wakıtlarda «Məsihning künü»ning aldida kelidiqan dəhəxətlilik japalıq məzgilni (ahırkı zamanni)mu əz iqigə alidi. Təwrat, «Daniyal»da wə Injil, «Wəhiy»də bu məzgilning yəttə yil ikənlikli axkarilinidu.

Muxu yərdə təpsiliy haldə bu məzgildiki ixlər toqqruluk bexarətlər həkkidə xərəh bərməymiz; pəkət xuni bayan kılımımızki, bu yəttə yillik məzgildə həm «Məsihning künü»ning əzidə Uningoja karxi qıkkənlarning kəpinqisi əldidu. Məsih yər yüzidə, Yerusalem mərkəz kılinojan ming yillik səltənətni küridi; xu məzgildə Xəytan baoqlinip taşaklıq bolidu. Ming yillik səltənətning ahirida: —

«Filippiliklarqa»

- (a) Xəytan yər yüzidikilərni yənə sinaxka wakıtlıq koyulidu;
- (ə) Hudanıng həküm jazası «kona zemin» oja ahirki ketim qüxürülidu;
- (b) Məsihka ixənməy elgənlərning həmmisi Hudanıng sorikı aldida turuxka əlüm din tirlidu; insanlar oja nisbətən «ikkinqi əlüm», yəni dozah xu wakıtta baxlinidu.
- (p) Huda «**yengi asman, yengi zemin**» yaritidu.

Bu ixlər toopluluk «Wəh.» 19:6-21:8ni kərung. Bəzi ixəngüqilərning bu «ming yillik səltənət»ni Məsihning jamaəttə hazır boləjan səltənitining «simwoli» dəp karaydu; lekin eşimiz addiy həlk boloqaqka, məlum bir məzgillik wakıtnı կandaqmu «simwolluk» degili bolidu, dəp həq qüxinalmayımız; wə yənə hazır կandaq jəhəttin Xəytanni «baqlınip taqaklılıq bolqan» degənni kallimizdin həq etküzəlməymiz. Xəytan hazırkı zamanımızda intayın kəp hərikət kılmaqtə əməsmu? Xuning bilən «Wəhiy» wə «Daniyal»diki səzlərni addiy mənisidə qüxinip yürüwerimiz.

«Nijat-kutkuzux» — həkikiy bir təbir (1:19-20)

«Qünki dualiringlar wə Məsih Əysanıng Rohining kuvvətlixi arkılıq bu ixlər nijat-kutkuzuluxumoja mədət bolidu dəp bilimən, — demək, təkəzzalikim wə ümid-istikim boyiqə həq ixta hijalətlilikdə kalmastın, tirik yaki əlük bolay, hərdaim bolqinidək hazırlı toluk jasarət bilən Məsih tenimdə uluqlansun!»

Bəzi alımlar Pawlusning «bu ixlər nijat-kutkuzuluxumoja mədət bolidu» deyən bu səzini zindandin azad կlinixi yaki sotta աklinixini kərsitudu, dəp karaydu. Keyinkı pikirgə səl կayıl bolqinimiz bilən, təwəndiki səwəblər tüpəylidin hər ikki kəzkarax əməliyətkə toluk uyğun kəlməydi, dəp oylaymınız: —

- (a) «**bu ixlər**» degini xübhisizki, yüksəridə tilqə aloqan ixlərni, yəni bəzi կerindaxlarning «Toqra niyatın bolsun yaki sahtiliğtin bolsun, ohxaxla Məsihni jakarlixi» din ibarət idi.
- (ə) «**bu ixlər**» bilən uning zindandin azad կlinixining məntikə jəhəttin həqkandak alakısı yoktur.
- (b) «**Məsih Əysanıng Rohining kuvvətlixi**» bolsa qoşum Pawlus kiyin əhwalda turqinida əz rohida boləjan hajitini toldurux, xu kiyin əhwal üstidin oqlıbə kiliç üçün boluxi kerək idi. Bundaq «rohıq oqlıbə» əməliyəttə Hudanıng uni Rimdiki məlum bir zindandin qikirixidin ziyyadə uluq bir ixtur. Huda Əz adimini zindandin qikirixni halisa, pəkət bir pərixtisini əwətip ixlərni aqkuzsila boldi (məsilən, «Ros.» 9-babni kərung).
- (p) Bu 19-20-ayətlərdə wə təwəndiki ayətlərdə Pawluska nisbətən əlümning mumkinqliki bar, u bu mumkinqlik üstidə kəp oylaydu. «Əlüm» bolsa «azad կlinix» yaki «aklinix» əməstur.

Xunga bu 19-20-ayətlərning toqra qüxənqisini intayın addiy dəp karaymınız. Pawlusning əng zor kəngül kyojını azad կlinix əməs, bəlkı ezsining Rimdiki dəhəxətlik əməldərlər aldida, bolupmu mustəbit imperator Kəysər Nero aldida Məsihning həwirini toluk jar kiliixtin kılqə kol üzəməslikidin ibarət idi (yənə «Əf.» 6:19-20ni kərung). Ahir berip Pawlus dərvəkə Kəysərning aldida jasarətlik bilən Məsihni toluk jar kildi («2Tim.» 4:17). Demək, «**Tirik yaki əlük bolay, hər daim bolqinidək hazırlı toluk jasarət bilən Məsih tenimdə uluqlansun!**» (20). «Tirik yaki əlük

«Filippiliklaroja»

bolux» uningdoja nisbətən kari qaoqlik. Mühim ix xuki, uningda hazır bolovan «nijat-ķutkuzux» arkılık Məsihni uluoqlaxtin ibarət. Uning «azad ķilinix» i əməs, bəlki Məsihni uluoqlax uning **«təkəzzalıqı wə ümid-istiki»** idi. U bu ümid-istəknini bildürgəndin keyin, «hayat-mamat» ixlini (dunyadın ayrıılıp Məsih bilən billə bolux kerəkmə, yəki ərinadxalar üçün təndə ķelix kerəkmə?) üstidə yənə oylinip, əzining zindandin qıkırılıp, səyümlük Filippidikilərgə kaytidin həmrəh boluxni muwapiq dəp, xuningdoja baqlılojan ixənqisini bildürdi.

«Nijat-ķutkuzux» əmdı pəkət gunahlarning kəqürüm ķilinixi (etkən ixlaroja baqlılık) əməs, bəlki hazırkı wakıttı: —

(a) gunahning ilkidin azad ķilinix

(ə) yengi həyat — «Hudanıng süritidə» yengilinip, xəhsiyətqılık asarətliridin azad ķilinip, Məsihkə baqlinip həyat etküzüp, kündə tawlinip, Uningdoja ohxax xəkilləndürülüxtür.

Daim kəngül bələdiyinimiz xübhisizki, ķutkuzuluximizning nemidin ķutkuzulux iğənlik, yəni gunahtınmı, olümdinmü yəki dozahtınmı; bulardın ķutkuzulux dərwəkə uluoq ixlar bolovını bilən, ķutkuzuluxning nixani ulardin mühimdür; yəni, Məsihkə baqlinix, yengi adəm bolux wə Hudanıng xan-xəriplini ayan ķilixtin ibarəttür. Mana bu, Hudanıng bizni ķutkuzuxida bolovan məksitudur!

Meningmu məksitim təwəndikidək? —

«Tirik yəki əlük bolay, hər daim bolovanidək əhəzirmə toluk jasərət bilən Məsih tenimdə uluoqlansun!»

Nijat degən insanning қolidin kəlməydiqan, Hudanıng küq-ķudritidindur!

Pawlusning türmidin қayta qıkkənliliği (1:21-26)

Pawlus bu ayətlərdə «dunyadın ayrıılıx» (yəni uning intizarı boyiqə, Məsih bilən billə bolux) wə (mukəddəs bəndilirining yardımında bolux üçün) «təndə ķelix» degən ikki ehtimallıq üstidə puhta oylanoqandın keyin, «təndə ķalıman» degən hulasığa kelidi. Uning üstiğə u əzining Filippidiki jamaətkə yənə həmrəh bələdiyənliklə qıja baqlılojan ixənqisini bildürdü (1:26, 2:24). U «Filemon»oja yazoqan həttə ohxax ixənqini bildürdü («File.» 22). Birnəqqə yil ilgiri, «Rimliklaroja» yazoqan həttimü, ularoja: **«İspaniyəgə hux həwər tarkıtix üçün baridiojan sapırımda, silər bilən kərüxüp etimən»** degən məksitini bildürgənidi. Biz uning bu pilanını əzgərtkən, degənni oylaxka asasımız yok; Asiyadiki jamaətlərdə saklinip kəlgən tarıhlaroja asasən, təhminən miladiyə 66-yılıda Pawlus dərwəkə İspaniyəgə berip xu yərdə hux həwərnı jakarlıqan.

Bu hət miladiyə 63-yılıda yezilojan ohxaydu. Ixinimizki, uning həttə bildürgən ixənqi boyiqə zindandin azad ķilindi, wə birnəqqə yıldın keyin yənə rimda կamap koyuldu. Uning rosul Timotiyə yazoqan birinqi heti wə rosul Tituska yazoqan heti Filippi xəhiri ətrapida yezilojan ohxaydu («1Tim.» 1:3, «Tit.» 3:12). Pawlusning rosul Timotiyə yazoqan ikkinqi heti (zindandin yazoqan bəixinqi heti) miladiyə 68-yılıda yezilojan boluxi kerək. Rim xəhiri idə saklanıqan bəzi tarıhlaroja asasən, xu qaoqdin uzun etməy u Rimning əng əxəddiy imperatori bolovan Kəysər Nero təripidin oltürüldi.

«Filippiliklaroja»

Məsihning «əzidin həmmini kuruğdixi» (2:7)

«U əzidin həmmini kuruğdidi»

Xübhisizki, Muqəddəs Kitabning barlıq bayanları iqidə bu əng sirlik bolup, bizgə yengiqə oy, yengiqə izdini, qongur bilim wə qızxanqlırgə erixixkə bipayan yengi zemin hazırlap beridü; bu bayan bizgə Məsih wə Uning dunyaoja kelixi toorluluk əng qongur uqur bilən təminləydi.

Əysa qəl-bayawanda kırık kün roza tutkanda (həqnemə yemigən) Xəytan uni azdurmakçı bolovan wəkədin biz bəlkim bu bayanning qongur mənisini azraq qüxinələymiz: —

Xəytan: — «**Sən əgər rasttinla Hudanıng Oqlı bolsang, muxu taxka: «nanoja aylan!» dəp buyruqın**» — dedi. (Əysa intayın aq kəlojan idi, əlwəttə).

Uning jawabi nemə boldi? Kırık kün ilgiri, asmandın uning Atisining: «**Mana bu Mening səyümlük Oqlum, Mən uningdin intayın hursənmən**» degən awazi angloanı. Lekin hazır Məsihning Xəytanoja bərgən uluoj jawabi: —

«**Bolmaydu! Qünki Təwratta yezilojan: «İnsan pəkət nan bilənla əməs, bəlki Hudanıng aqzidin qıkkən hərbir səz bilənmə yaxixi kerək!».**

Xuningoja dikkət kılıxımız mumkinki, Əysa muxu yerdə Əzining Hudanıng Oqlı ikənlili toorluluk həq talax-tartix kilməydi. U dərwəkə buni obdan bildi, Xəytanning azdurux səzləridin kəriojanda Xəytanmu buni obdan bildi. Lekin Məsih, həq ikkilənməyla Əzini **insanning** ornoja koyidu. U insanlar oja nijat elip kelix üçün insan süpitidə kəldi; pəkət mukəmməl bir insanla insanlarning gunahlıları üçün mukəmməl bir kurbanlık bolup, tunji insan bolovan Adəm'atımız elip kəlgən balayı'apəttin kütkuzup, insaniyətni əsliga kəltürəleydi. Məsih, nəkəl kəltürgən səzlərdə, yəni Musa pəyoğəmbərninq səzləridə kərsitləndik, insanning ələmdə tutuxka tegixlik orni Hudaşa mukəmməl boysunup, uning barlıq səzlərini կöbul kəlojan əhalə yaxixidin ibarət bolidu.

Pawlusning «**U Əzidin həmmini kuruğdidi**» degən səzlərigə asasən, biz uning Hudalıq təbiiti boyiqə, dərwəkə bir səz bilənla «taxlarnı nanoja aylandurux» kudriti bar bolsimu, əmma Uning muxu kudritini ixşə salmaslıknı karar kəlojanlığını kərimiz.

Keyin, U Getsimanə baçqısida կoloja elinojanda, uni կoloja alojanlarning həkikətən Uni tutuvelixkə küqi yetəmti?

Məsih ulardin: — «**Kimni izdəysilər? — dəp soridi.**

— **Nasarətlik Əysani, — dəp jawab berixti ular.**

Əysa ularoja:

— **Mana Mən bolımən, — dedi...**

Əysa: «**Mana Mən bolımən**» dewidi, ular arkisiqə yenip yərgə yikilixti» («Yh.,» 18:5-6).

Zor küq-kudrat zadi kimdə? Lekin bilimizki, Əysa ularning Əzini կoloja elip, dərriləp, məshirə kılıp andın ahirdə krestkə mihlixioja yol կoydi. Bu Uning ətəy talliwalıjan yolidur. U insanni azad kılıx üçün insanning süpitidə azab tartıp əlməkçi bolovanı. Əzi bəxarət bərgəndək, Uning bu talliwalıjan yoli muhlislirinin bexini kattik katurup, ularını alakəzadılıkkə, patparakqılıkkə, hətta ixənqsızlıkkə qəmdürüp կoydi. Baxķılnı əlümdin Tirildürgügi կandakmu Əzi əlümgə təslim bolsun?

«Filippiliklaroja»

Ixinimizki, Əysə Məsih dunyaçqa kelixtin heli burunla insanni կուկուչux üçün insan bolux қararioja kəlgən; yəni, insan süpitidə tuoqlulup, Əzining Hudanıng Ooqli boluxtin igə bolovan oqayət zor küq-kudritini həq ixlətməy mukəmməl, toluk insan bolup yaxaxni қarar kılōjan. Xuning bilən u yaratkan möjizilirininq kəpinqisini pəyoqəmbərlərningkilərgə ohxax yol bilən yaratkan, yəni Atisining Rohioja tayinip yaratkan. Məsilən: —

«Mən Hudanıng Rohioja tayinip jinlarnı կողլıqan bolsam, undakta Hudanıng padixahlıkı dərwəkə üstünglaroja qüxüp namayan boldı» («Mat.» 12:28).

Halbuki, Məsihning «insan yoli»ni tutuxtin baxka tutkan yənə bəzi alahidə yollırımı bardur; yəni möjizilərni yaritix üçün Əzining Hudalıq küq-kudritini ixlətkən yərlər bar (məsilən «Mat.» 9:28, «Yh.» 2:1-11, bolupmu 11-ayətni kerüng; yənə «Yh.» 10:17-18ni kerüng: —

«Ata Meni xu səwəbtin səyiduki, Mən jenimni կայтуրուվելիքim üqün uni pida kılımən. Jenimni ھەڭىم Məndin alamaydu, Mən uni ۋىز iňtiyarım bilən pida kılımən. Mən uni pida kiliçka ھۆكۈلۈkmən wə xundakla uni կայտուրուվելىخىmu ھۆكۈلۈkmən; bu ئىرمىنى atamdin tapxuruwaloqanmən» («Yh.» 10:17-18). Muxu yerdə Məsih Əzinin Hudalıq küq-kudritini ixlitidü. Həqkimning ezining jenini berix-bərməslik toqrisida (yəni ezining elümining waktisaiti toqrisida) küq-hqökük yoktur, əlwattə; wə xundakla həqkimning ez jenini elüməndin elip, ezini tirildürük küq-hqökük yoktur. Biraq biz xuni kərimizki, bu ix Əzinin təxəbbusidin əməs, bəlkı Atisining buyruki bilən idi. Ixinimizki, okurməmlər muxundaq ixlarning həmmisiningla ohxaxla «Atisining buyruki bilən» bolovanlığını kərələydu.

Əysanıng balılık dəwri toopruluk biz mundak anglaymız: —

«Əysə bolsa өsüp, dana-akılanılık bilən tolup, rohta küqləndürüldi, Hudanıng mehîr-xəpkîtim Uning üstidə idi» («Luka» 2:40).

«Xundak kılıp, Əysə akılanılık-danalıkta wə կամəttə yetilip, Huda wə kixilər aldiда baroqanseri səyülməktə idi» («Luka» 2:52).

Əgər Hudanıng Ooqli adamlar arısida tuoqluğanda, Əzinin dunyalarnı yaratkanda ixlətkən parasiti həm danalığını Əzi bilən billə elip kəlgən bolsa, undakta yüksəridiki bayanlar Injilda կəyt kiliñmioqan bolatti. Xundak bolovalanda Uni կandaçmu «U əgəndi» degili bolatti? «Əginix»ning nemə hajiti? **«Uning əkil-parasiti»** կandaç «yetildi»? Bularning həmmisi bizgə Uning heli burun kılōjan қararını təkitləydu: «Mən insan bolimən!».

«U əzidin həmmini կuruķdidi». U xundak kilmioqan bolsa, həmmimiz tehiqə gunahning ilkida yürəttük. Xan-xərəp Hudaoja boləqay!

Bu uluq tema üstidə dəydioqan yənə kəp səzlirimiz bardur; əmma muxu hazırlıq deqənlirimizni iħlasmən okurmənlərning izdinixliri üçün bu qəksiz sir iqiqə qala-puquq kirixiqə xarait yaritip berər dəp ümidiə bolımız.

«Filippiliklaroja»

Hətnə toopruluk (3:1-3)

(Bizning tewəndiki bəzi səzlirimiz «Əzakiyal»diki «köxumqə səz»imizdin elinojan)

Hətnə (sünnət) kılıxning nemə əhəmiyyiti bar?

Okurmənlər esigə kəltürələyduki, Huda İbrahimni butpərəslikni taxlaxkə, eż yurtini taxlap baxka natonux zeminoja səpər kılıxka qaqıraqınida, u ixənq-etikad bilən itaət kıldı; Huda uni Pələstin zeminoja yetəklidi. Xu yerdə uning etikadı bilən Huda uni Əz nəziri aldida «həkəkəniy adəm» dəp jakarlıdi. Uning etikadiqa wə ezininə alahidə «Hudanıñ adımı» bolovanlıkıqa bəlgə boluxkə, Huda uningoja hətnə bəlgisini ata kıldı. Bu bəlgə İbrahimning əwlədlilri bolovan Yəhudiylarоja, ezlirining Hudanıñ alahidə həlkə bolovanlığını dunyaqına kersitixi üçün tapxurulоjan («Yar.» 18-bab). Ətrapidiki baxka əl-yurtlardıklırlar hətnə kilmioqka bu intayın enik bir bəlgə idi. Həm Yəhudiylar wə ərəblərmü (həmmisi İbrahimning əwlədlidi) bütüngə kədər hətnə kılıp kəlgən.

Injil muxu ix-wəkələr üstidə xundak xərəh beridu: — Hudanıñ hətnidə bolovan tüp məksiti, Uning kəlgüsü tehimə muhim bir hətnigə birhil bexarət boluxidin ibarət idi. Bu rohiy hətnə Hudanıñ Məsih Əysə arkılık həmmə insanlarоja əmdi sunidiojan nijatida ayan kilinidu. Təwrat dəwriddə, hətnidə təndinə atning kesilixi, kəlgüsü Injil dəwriddə təndə bolovan gunah asarətlərinən wə bu dunyadıki həkük, abruy wə puloja tayinxlarning kesip taxlinidiojan «rohiy hətnə»ni kersitip əsirmə-əsir bexarət berip kıldı. Pəkət rohi wə kəlbə «hətnə kiliñip» gunah asarətliridin azad bolsila, andin insan Hudaqə «rohتا wə həkikəttə» həkikiy ibadət kiliñiojan bolidu («Fil.» 3:3, wə «Kol.» 2:11-12, «Rim.» 4:9-12, «Gal.» 5:1-15, «Yh.» 4:23-24nimü kərüng). Kəlb wə rohṇi halas kılıp adəmni Hudaqə əməliy ibadət kılqoqı kılıx, Hudanıñ Məsihətə bolovan nijatını kobul kiliñiojan hərbiri üçün Əz Rohi bilən yaritidiojan bir mejizisidur.

Pawlusning dəwriddə sahta təlim bərgüqilər (kəpinqisi təlim bərgüqı Yəhudiylar) bar idi; ular etikadqıllar gunahdın kutkuçulux üçün ezlirini Məsihə tapxuruxila əməs, bəlkı uning üstigə sünnət kobul kılıximu kerək, dəp talim berətti. Pawlus bu həttə ularnı məshirə kılıp «tilim-tilim kəsküqilər» degən namni koyidu (3:2); ular həkning yengi kəlblərnı kobul kılıxiqə əməs, bəlkı pəkət «ularning ətlirini kesix»kila kiziqətti.

Hətninənə adəmning salamatlılığı məlum paydılık yərliri bar, wə xu səwəbtin əqrəbtiki məməlikətlərdə etikadlıq, həm etikadızsız kixılər eż oqullurini hətnə kılısimu, bu dəwrədə həqkim bu yolda həqkandaq rohiy bəht-bərikətgə erixəlməydu; mənggülük hayatıq nisbətən jismaniy hətnini kobul kılıx yaki kılmaslıknıq həqkandaq əhəmiyyiti wə təsiri yoktur; birək «rohiy hətnə»ni kobul kilmioqan həqkim Hudanıñ padixahlıkıqa kirməydu.

Məsihning azablirioja bolovan sirdax-həmdəmlik (3:10)

Qüixinip yetiximizqə bu ibarining mumkinılıki bolovan üç mənisi bar: —

(a) Etikadqıllar Məsihning yolidə hərkəndək azab-okubətni tartkəndə, xu qaoğda ularda ezlirini alahidə rişəbtələydiyojan həm küqəytidiojan, Məsih bilən birhil ortaklık yaki sirdax-həmdəmlik bolidu. Bu həkikətkə kıl siqmaydu — «2Kor.» 1:3-7ni kərüng.

«Filippiliklaroja»

(ə) Məsihning azab-okubətliri insanning azad ķilinixining bədili bolqandək, azad ķilinixning həwiri azab-okubətlər arklılımu tarkitilidu. Hərkim Injildiki «Rosullarning paaliyətlirini» okusila buning həqiqət ikənləkini kərələydu (mundak deginimiz, Hudanıng həlkining hazır tartıwatkan azab-okubətlərini Məsihning gunahnı yuyuxi üçün tartkan azab-okubətləri bilən selixturoqulaklı bar, deməkqi əməsmiz, əlwəttə). Nijatning xerinlikini tetiğən hərkəndək adəm eż ailisidikiləri, dost-buradərləri, eż elidikiləri hətta baxxa millətlərningmu bu bəht-bərikətlərgə iğə boluxini arzu kilsə, xu səwəb tüpəylidin u hərhil uküxmaslıqlar, qətkə ķekixlər wə uningdin kep baxxa kiyin ixlaroja yüzlinixkə təyyar boluxi kerək; u yənə eż ihtiyyarı bilən bu yolni tallixi kərək. Həq bolmioqanda «**Məsih Əzini hux ķilixni oylimioqandək**» («Rim.» 15:3) eż zokluları, huxlukliridin waz keqixkə təyyar boluxi kerək. Bu yolda, yəni Məsih mangojan yolda, Məsihning baxkilarını həyatka erixtürük üçün Əzini pida kılqan yolda mangojanlar üçünmu Məsih bilən billə bolqan birhil alaħidə ortaklıq yaki sirdax-həmdəmlik bar. «Kol.» 1:24-25-ayətlərdə bu hil ortaklıq kərsitlidü, wə xuning bilən bir wakıttı təwəndiki üçinqi mənini eż iqigə alidu, dəp ixinimiz.

(b) Məsih Əz jamaiti üçün dua kılqanda («Rim.» 8:34) U biz üçün azablınidu; qünki bizi də hərkəndək ixənqsizlik, əhmikanılık yaki itaetsizlik bar bolsa, bu Uningoja wə Mukəddəs Rohka azar beridu («Əf.» 4:30). Biz tehi Məsihni tonumioqan waqıtlimizdimu Uning biz üçün dua-tilawətləri bolqan boluxi mumkin. Məyli jamaət üçün bolsun, yaki ixənmigüçilər üçün bolsun muxundak dua-tilawətlərning azabi bolidu. Hudaqə Rohqa yekinlaxşanlar, bolupmu dua-tilawətlərde kep waqt bolqanlar Məsihning muxu azablırıqə sirdax bolmay kalmayıdu, xundakla ezlirimu azablanmay kalmayıdu. «Yar.» 18:17ni kərəng. Xu yerdə Huda İbrahimini Əzığə Əzining Sodom wə Gomorrah xəhərləri üstidin azablanojanlıkı toorluluk sirdax kılıdu: — «**Ularning gunahı intayın eçir wə azablıktır**» (20). İbrahimimning bu səzlər wəjidiñ kılqan duasını kərəng («Yar.» 18:17-33).

Ixinimizki, bu üq jəhətning hərbiri Pawlus kərsətkən «**Məsihning azablırıqə sirdax-həmdəmlik**»ni eż iqigə alidu.

Pawlusning səzlirining tərtipi boyiqə adəmlər Məsihning «tirilixinin küq-kudritidə» yaxaxka baxlıqandan keyinla andin «Məsihning azablırıqə sirdax-həmdəmlik»tə bolidu, dəp kərsətsək hata bolmayıdu. Bizdə Uning küq-kudrət beridioqan «tirilix hayatı» bolmisa azab-okubətlərni kətürüxkə təyyar bolalmaymız!

«Məsihning krestioja düxmən bolqanlar» (3:18)

Məsihning krestioja düxmən bolux zadi nemə gəp?

Əməliyəttə bolsa «Məsihning kresti» U mihlinip əlgən dəl xu parqə yaşaq əməs, bəlki Uning krestlinip bizni կutkuзüx üçün tartkan azab-okubətləri wə kresttə bolqan əlümini kərsitudu.

«Məsihning kresti», yəni Uning biz üçün tartkan azbliri nijatımızning mənbəsi bolup hux həwərning meojizidur. Krestkə mihlanqanda Məsih (a) bizning gunahlırimizni eż üstigə aloqan; (ə) gunahkar təbiitimidzni bir tərəp kılqan; xuning bilən yengi tabiat, yəni Uning həyatını կobul կılalaydioqan bolduk.

«Filippiliklarqa»

Bu hux həwərning meqizioja zit yaki baxkığış təlim bərgüqilərnin hərkəyasi bolsa «Məsihning krestioja düxmən» hesablinip, ikki həssiləp lənət astida қalidu; bexioja pəkət eż gunahlırinin lənitila əməs, bəlki baxkılarnı nijat yoldın buriojanlarqa tegixlik lənətmə qüxicidu.

Pawlus «**Məsihning krestioja düxmən bołojanlar**» degən ibarə arkılık məlum birhil sahta təlim bərgüqilərni alahıda kərsitudu. Undaklar talimidə «Məsihning kresti»ni tiloja alojini bilən, əmaliyəttə Məsihning nijat yolını burmilaydu. Baxkilarqa butlarqa bax uruxni egitidiojan hərkəndək adamnı bolsa «Məsihning krestigə düxmən bołojan» deyixkə bolidu, əlwətə; lekin mundağ adəmning hata yoli bolsa **Məsihning** gepini kılıdiojan bəzi aldamqı təlim bərgüqilərningkigə қarıçıpanda, anqə əyiblik bolmaydu. Muxundak aldamqların təlimləri hərdaim: «Məsihning kresti bolsa dərwəkə Uning gunahlırimiz üçün tələgən bədəlidur, xundakla bizning mənggülük həyatka kiriximizdiki ixiktur, **lekin...**» degən xəkildə pəyda bolidu.

«Məsihning kresti nijat yolinə baxlinixi, **lekin...**»

«... Lekin silər sünnat қılınxıxinglar kerək...»

«... Lekin silər **bizning** jamaitimizgə қatnxıxinglar kerək...»

«... Lekin silər xəmbə küni ixliməslikinglar kerak...»

«... Lekin silər bizning təlim bərgüqimizgə sədikə tapxuruxinglar kerək...»

«... Lekin silər Hudanıng nami wə Məsihning namını muxundak yolda, muxundak tələppuzda eytixinglar kerək...»

«... Lekin silər uni-buni yeməslikinglar kerək.....» qatarlıklar, qatarlıklar, wəhəkazalar...

Bundak degüqilər baxkilar təripidin aldanojan bolsun yaki կəstən aldamqılık қilojan bolsun, ohxaxla aldamqılık bilən Məsihning krestioja düxmən bołojanlar hesablinidu. Bundak kixılər Hudanıng jazasioja intayın yekin turidu; ularning yenidiki Muqəddəs Kitab bolsa tehimu xundak.

Kimiki Məsih kresttə əməlgə axurojan nijatka insan təripidin қılınojan əməlni yaki atalmix «sawablık ix»ni қoxumqa қılmakçı bolsa, Məsihning krestioja düxmən hesablinidu.

Kimiki Məsihning kresttə əməlgə axurojan nijat arkılık insanları pütünləy yengi adəm қilojanlılığını inkar қılmakçı bolsa, Məsihning krestioja düxmən hesablinidu.

Kimiki Məsihning kresttə bołojan azablıri arkılık gunahlırimizning kəqürüm қılınxioja tələgən bədəlini inkar қılmakçı bolsa, Məsihning krestioja düxmən hesablinidu.

Rosullarning biz üçün: (a) қandağ hajət iqida yaxax; (ə) қandağ berix wə (b) қandağ қobul қılıxtiki қaldurojan ülgisi

«**Mən bu gepimni, birər möhtəjlikdən eytiwatkinim yok**» (4:11)

«**Mening bundak deyixim, silərdin birər sowoqatni izdəp soriqinim əməstur, izdiginim bolsa hesawatinglarqa rohiy mewining kəp toplinixidin ibarət**» (4:17)

Izaḥatlırimizda tohtaloqinimizdək, rosul Pawlus Filippiliklarning soowitidin zor xadlanıjan; bu xadlinix sowoqatning eż hajitidin qıqənlikidin əməs, bəlki bu ularning eżiga baqılıqan muhəbbitining, xuningdək ularning Hudanıng büyük qakırıqını dawamlıq қooqlaxkanlığından bołojan. Rosulning kəngül bəlgini eżining əhwali əməs, bəlki ularning rohiy

«Filippiliklaroja»

bəht-bərikiti idi. Mana bu həqiqiy «Hudanıng adımı»ning alamitidur. Baxka bir həttə u Korinttiki jamaatkə mundak səz kılıdu: —

«Silərgə həq yək eojirimni saloqum yok. Qünki izdiginim igilikinglər əməs, bəlkı əzünglardur; pərzəntləri ata-anilar üçün əməs, bəlkı ata-anilar pərzəntləri üçün mal-mülük yioxixi kerək. Əmdi jeninqər üzünigilikimdin huxluq bilən sərp kılımən həmdə əzümni sərp kılımən (gərqə mən silərni ənqəs səyənseri mən xunqə az səyüsəmmu)» («2Kor.» 12:14-15).

Bizning Pawlus toqrlukluq alojan barlıq həwirimiz boyiqə, u əzinin həm həmrəhlirinin həj-hirajetlirini ezi kətürüxkə hərdaim intilətti.

Mana bu uning əfəsusdiki jamaat aksakalları bilən hoxlaxkanda degən səzləri: —

«Mən həqqaqan həqkimdin kiyim-keçək yaki altun-kümüx tama kılıp bəkmiojanmən. Silərgə məlumki, mən ikki bilikiməgə tayinip, əzümning wə həmrəhlirimning hajitidin qıktım. Bundaq kılıp hərbir ixlarda mən silərgə muxundak ejir-əmək arkılık, ajiz-hajətmənlərgə yardım berix lazımlığını, xundakla Rəb Əysə Əziz eytkən: «Bərmək almaktınmu bəhtliktür» deginini esinglardin qıqarmaslıqınglar kerəklikini kərsəttim» («Ros.» 20:33-35).

Bəzi wəkiltərə Pawlus sowoqatlarnı köbul kılqan, əlwətta; undak sowoqatlar bolsa uning hux həwərni jakarlıxişa wə təlim berixiğə keprək wəkət qıkırıp beridu. Səmimiyy niyat bilən berilgən bolsa (wə xuning üçün u Huda qoqum sowoqat bərgüqigə keyin қayturup in'am beridu, dəp bilgəqkə) u muxundak sowoqatlarnı xadılıq bilən köbul kılatti. Uning üstigə u hajətmənlərgə yardım berix üçün kəp ketim sowoqatlarnı köbul kılqan. U yənə birnəqqə ketim baxka jamaatlərdin «Yerusalemdiki namrat muğaddəs bəndilər» üçün yardım pul sorioqan; lekin okurmənlər uning barlıq hətliridin xuni eniç kərəleyduki, u hətta bir ketimmi ezi üçün pul sorioqan əməs. Muxu yərdə u Filippiliklarning sowoqitini köbul kılqandın keyin ularoja yazoqan hətta «Mən hajətman idim» yaki «Mən yənə sowoqatka hajətmən» degən puraknı puritip koyuxtın intayın ənsirəyttdi.

Həsrət bilən eytimizki, həm xarktə həm ojarbtə «hux həwərqi»lər hux həwərni pulni kəzlep tarkitidu. Ular Hudanıng həlkigə: «Mana, mən Hudanıng alahidə əlgisidurmən; manga sədiqə bərsənglər, Huda silərni alahidə bərikətləydu» dəp ulardın kəp pulni ündürməktə. Ulardın hətta milyoner bolovanlarımı bar. Muxundak kixilər məyli kəp pulluk bolsun yaki az pullik bolsun dozah otininq hətiri astida turidu.

Ixinimizki, bu barlıq ixlarda rosul Pawlus Rəb Əysanıng pul-bisat toqrluluq təwəndiki təlimigə əgixip bizgə əng roxən ülgə қalduroqan: —

«Xunga Mən silərgə xuni eytip қoyayki, həyatinqlaroja kerəklik yemək-iqmək yaki uqanglaroja kiyidiqan kiyim-keçəknin qəməmini kilmanglar. Həyatlıq ozukṭın, tən kiyim-keçəktin əziz əməsmu? Asmandiki uqar-kanatlaroja қaranglar! Ular terimaydu, ormaydu, ambarlaroja yioqmaydu, lekin ərxiki Atanglar ularnimu ozuklanduridu. Silər axu қuxlardın kəp əziz əməsmu? Aranglarda қaysinglar əqəm-ķayolu bilən əmrünglarnı birər saat uzartalaysılar?

Kiyim-keçəknin qəməmini ķilixinglarning nemə hajiti?! Daladiki nelupərlərning կandaq əsidiqanlıxişa қarap bekinqər! Ular əmgakmu ķilmaydu, qak egirməydu; lekin silərgə xuni eytayki, hətta Sulayman toluk xan-xərəptə turoqandimu uning kiyinixi nilupərlərning bir

«Filippiliklaroja»

gülüqilikmu yok idi. Əmdi Huda daladiki bugün eqilsa, ətisi կurup oqakqa selinidioqan axu gülgiyahıları xunqə bezigən yerdə, silərni tehimu kiyindürməsmü, əy ixənqi ajizlar! Xunga «nemə yəymiz», «nemə iqimiz», «nemə kiyimiz?» dəp oğəm kılmangalar. Qünki yat əldikilər (Yəhudiylər əməslər, butpərəslər, demək) **mana xundak həmmə nərsigə intilidu, əmma ərxtiki Atanglar silərning bu həmmə nərsilərgə mohtajlıqları bilidu; xundak ikən, həmmidin awwal Hudanıng padixaḥlıki wə həkkaniyılıqoja intilinglar. U qaoqda, bularning həmmisi silərgə қoxulup nesip bolidu»** («Mat.» 6:25-33).

Bizdə, Huda bizning hajətlirimizdin qıkıdu dəydioqan ixənq bolsa, əmdi nemixkə hajitimizni baxkılaroja jakarlap yürümüz? Uning padixaḥlıki wə həkkaniyılığını izdisək, uning bizgə «hajitinglardın qıkıman» degən կimmətlik wədisi bar. Əmma: «Kızım sanga eytay, kelimin sən angla» degəndək, bəzi etikadqilar ərindaxlarning anglawatqanlığını obdan bilip turup jamaəttə: «Ah, Atam, sən bilişən, mən ...gə zor hajətmən» dəp dua kılıdu.

Bəzi əhwallarda, bizdiki mohtajlirimiz baxkılaroja mukərrər bilinidu, əlwətta. Undak bolqanda ular bizgə yardım kılıxka intilsə xadlıq bilən kobul kılıxımız kerək. Undak yardımni kobul kilmisək, biz bərgüqü ərindaxlirimizni berixtin bolidioqan bəhtidin məhrum kıləqan bolımız; qünki **«Bərmək almaqtınmu bəhtliktur»**. Həqkandak, insan «mustəhkəm tüvrük» əməstur; biz təkəbbur bolmaslığımız, səmimiyyət yardımni rət kılmaslığımız kerək. Huda buyrusu, u bir kün bolmisa bir künü bizgə həkning yahxılığını ularoja կayturux pursitini təminləp beridu. Əysə Məsih, naməlum ayaldın bir otlam su soridi; ayal suni uningoja bərməy turupla Məsih, uningoja mənggülüç həyatning yolunu eqip bərdi («Yh.» 4-bab). Bizning Hudanıng berixidin kəp beriximiz, yaki Uni əzimizgə kərzdar kılıp koyuximiz hərgiz mumkin əməstur!